

1. 26.Faktoring əməliyyatında müştəri qismində çıxış edir:

- a. bank olmayan kredit təşkilatları
- d. bankın uçot sektoru
- e.bankın kredit idarəsi
- ✓ c) sənaye və ticarət firmaları
- b. sığorta kompaniyaları

2. Nağdsız pul dövriyyəsində əmtəə və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- daim baş verir
- dövrü olaraq baş verir
- hər rübün sonunda baş verir
- ✓ heç vaxt baş vermir
- saziş subyektlərinin razılaşması əsasında baş verir

3. Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- bankın kassaları
- region depozitariləri
- hesablaşma-kassa mərkəzləri
- küçə bankomatları
- ✓ kommersiya bankları

4. Ödəniş dövriyyəsi həyata keçirilir:

- AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- yalnız nağd qaydada
- Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi nağdsız qaydada
- ✓ nağd və nağdsız qaydada
- yalnız nağdsız qaydada

5. Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- akkreditiv
- ✓ inkasso sərəncamı
- ödəniş tapşırığı
- hesablaşma çeki
- ödəniş tələbnaməsi

6. Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- dəyər ölçüsü
- ✓ ödəniş vasitəsi
- yığım vasitəsi
- tədavül vasitəsi
- dünya pulu

7. Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- ✓ bank hesabı
- nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- dövriyyə kassasının limiti
- AR Mərkəzi Bankının baş lisenziyası
- AR Mərkəzi Bankın lisenziyası

8. Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- ✓ nağdsız
- mövsümi
- valyuta
- klirinq
- nağd

9. Banklarda müxbir hesablar açılır:

- Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- AR Mərkəzi Bankının göstərişi üzrə
- ✓ banklararası razılaşma əsasında
- bələdiyyənin göstərişi üzrə
- AR Maliyyə Nəzarliyinin göstərişi üzrə

10. Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

- inkasso sərəncamı
- ödəniş tapşırıqları
- çeklər
- akkreditiv
- ✓ heç biri

11. Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- pul vəsaitinin qəbuluna müqavilə
- kassa müqaviləsi
- trast müqaviləsi
- kredit müqaviləsi
- ✓ bank hesabı müqaviləsi

12. Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- ✓ əmtəə və qeyri-əmtəə
- yalnız qeyri-əmtəə
- yalnız əmtəə
- vergi ödənişlərini
- yalnız maliyyə

13. Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dövriyyəsində tədavül xərcləri:

- həddən çoxdur
- kifayət qədərdir
- tamamilə yoxdur
- ✓ həddən azdır
- həddən çox böyükdür

14. İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- hesablaşma-kassa mərkəzləri
- kredit ittifaqları
- təsərrüfat subyektləri
- dövlət bankları
- ✓ kommersiya bankları

15. Tədavül vasitəsi kimi pul:

- nağdsız dövriyyədə istifadə edilə bilər
- ✓ nağdsız dövriyyədə istifadə edilə bilməz
- nağdsız dövriyyənin əsasını təşkil edir
- düzgün cavab yoxdur

- dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.

16. Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- √ ödəniş tapşırığı
- ödəniş tələbnaməsi
- çek
- aksept
- akkreditiv

17. Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- onu alıcı alandan sonra
- √ onun yüklənib yola salınmasından sonra
- akkreditiv açılan kimi
- avans ödənişində
- onun yüklənib yola salınmasına qədər

18. Akkreditivdən nağd pulla ödənilməsinə:

- yerli hakimiyyətin idarəçiliyi zamanı icazə verildə buraxılır.
- emitent-bankın icazəsi zamanı icazə verilir
- icazə verilir
- Mərkəzi Bankın icazəsi ilə
- √ icazə verilmir

19. Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- AR Vergilər Nazirliyi
- AR Maliyyə Nazirliyi
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- AR Mərkəzi Bankı
- √ ödəyici və satıcı arsındakı müqavilə ilə

20. Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- hesablaşmanın sürətli olması
- √ məhsul göndərən üçün ödənişin zamanəliliyinin təmin edilməsi
- mal dövriyyəsinin tezliyi
- yüksək olmayan qaimə xərcləri
- sazişin rəsmiləşdirilməsinin sadəliyi

21. 2. Passiv əməliyyatlar banka.....gətirir.

- pulu qiymətdən salır.
- banka təsir etmir.
- itgilərə
- √ xərc
- gəlir

22. 1. Kommersiya bankının passiv əməliyyatıdır:

- hesablaşma
- √ depozit
- innovasiya
- kreditləşmə
- maliyyələşmə

23. 3. Kommersiya bankının passiv əməliyyatı dedikdəbaşə düşülür.

- hesablaşma əməliyyatları
- kassa hesablaşma əməliyyatları
- kreditləşmə əməliyyatları
- inkasso əməliyyatları
- ✓ resursların formalaşması ilə əlaqədar əməliyyatlar

24. 4. Kapitalın yetərlik əmsalı müəyyən edilir:

- c. risk dərəcəsi nəzərə alınmaqla aktivlərin xüsusi kapitalla nisbəti
- ✓ a) risk dərəcəsi nəzərə alınmaqla xüsusi kapitalın aktivlərin məbləğinə nisbəti ilə
- d. aktivlərin passivlərə nisbəti
- e. xüsusi kapitalın passivlərin nisbəti ilə
- b. xüsusi kapitalın nizamnamə kapitalına nisbəti ilə

25. 5. Bankın resurslarına daxildir:

- b. amortizasiya fondu
- d. kapital qoyuluşu
- c. gələcək dövrün xərcləri fondu
- ✓ a) ehtiyat fondu
- e. innovasiya fondu

26. 6. Bankın xüsusi kapitalı deyildir:

- c. ehtiyat fondu
- e. həvəsləndirmə fondu
- ✓ d) banklararası kredit
- a. Nizamnamə kapitalı
- b. əlavə kapital

27. 7. passiv əməliyyat nəticəsində

- d. hesablaşmalar ləngiyir.
- c. hesablaşmalar sürətlənir.
- ✓ a) bankın resursları artır.
- b. bankın resursları azalır.
- e. banka təsir etmir

28. 8. Depozit dedikdə başa düşülür.

- a. fiziki şəxslərin pul vəsaiti
- e. sığorta
- ✓ d) fiziki və hüquqi şəxslərin əmanətləri
- c. əmanət sertifikatları, veksellər, istiqrazlar
- b. hüquqi şəxslərin pul vəsaiti

29. 9. Hüquqi şəxs kimi bankın malik olduğu əmlakın pul ilə ifadəsi:

- c. yığım fondu
- e. tənzimləmə fondu
- a. xüsusi kapital
- ✓ d) nizamnamə kapitalı
- b. ehtiyat fondu

30. 10. Ehtiyat fondu.....məqsədilə yaradılır.

- b. bankın istehsal inkişafının təmin olunması
- c. yeni avadanlığın alınması
- ✓ a) cari fəaliyyət zamanı zərər və itkilərin örtülməsi
- d. əmanətçilərin mənafeyinin müdafiə edilməsi

- e. kreditləşmənin genişləndirilməsi

31. 11. Ehtiyat fondunun səviyyəsi necə müəyyən edilir:

- d. xərclərə nisbətən
- ✓ b) Nizamnamə kapitalına nisbətdə
- e. gəlirlərə nisbətdə
- c. ümumi kapitalla nisbətən
- a. mütləq məbləğdə

32. 12. Bank aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranır.

- e. bölüşdürücü kapital
- ✓ b) əlavə kapital
- d. Nizamnamə kapitalı
- c. ehtiyat kapitalı
- a. bankın fondu

33. 13. Kommersiya bankının nizamnamə fondunun minimum məbləğimanat müəyyən edilmişdir.

- a. 8 mln.
- ✓ d) 50 mln.
- e. 75 mln.
- c. 40 mln.
- b. 12 mln.

34. 14. Kommersiya bankları üçün nizamnamə kapitalının minimum məbləği tərəfindən müəyyən edilir.

- a. Nazirlər Kabineti
- ✓ e). Maliyyə Bazarlarına Nəzarət Palatası
- b. Maliyyə Nazirliyi
- d. kommersiya bankının özü
- c. Mərkəzi Bank

35. 16. Kommersiya banklarına səhm və istiqrazların eyni vaxtda buraxılması..... aparılır.

- ✓ c) icazə verilmir.
- e. Yalnız Maliyyə Nazirliyinin icazəsi ilə
- b. beşillik fəaliyyətdən sonra icazə verilir.
- d. yalnız birillik fəaliyyətdən sonra icazə verilir.
- a. yalnız Mərkəzi Bankın icazəsi ilə

36. 17. Kommersiya bankları..... sertifikatlarını buraxa bilər.

- a. yalnız depozit
- e. uduşlu
- c. yalnız əmanət
- d. yalnız dövr etməyən
- ✓ b) depozit və əmanət

37. 18. Mərkəzi Bankın normativ sənədləri əsasında mənfəət hesabına yaradılır:

- ✓ d) yığım fondu
- a. xüsusi kapital
- e. istismar fondu
- c. bölünməz fondlar
- b. ixtisaslaşmış fondlar

38. 19. Banklararası kredit bazarının subyektləridir.

- d. Mərkəzi Bank və ərazi idarələri
- b. Mərkəzi Bank və fiziki şəxslər
- ✓ c) kommersiya bankları və Mərkəzi Bank
- e. Bank olmayan kredit təşkilatları
- a. fiziki və hüquqi şəxslər

39. 20. Mərkəzi Bankın krediti dövlətin qiymətli kağızlarının girovu ilə təmin olunmur.

- e. hesablaşma kreditləri
- ✓ c) birgünlük hesablaşma kreditlər
- b. "Overnayt" kreditlər
- d. lombard kreditlər
- a. gündaxili kreditlər

40. 21. Lombard krediti..... müddətə verilir.

- ✓ c) üç gündən otuz günədək
- d. altı ayadək
- b. iki gündən beş günədək
- a. 1 ilə qədər
- e. müddət razılıq əsasında müəyyən edilir

41. 22. Kommersiya bankının resurslarına daxildir.

- a. yalnız xüsusi kapital
- ✓ c) xüsusi kapital və cəlb olunmuş vəsait
- b. yalnız fiziki və hüquqi şəxslərin qaytarılmaq şərti ilə cəlb olunduğu pul vəsaitləri
- d. yalnız Nizamnamə kapitalı
- e. yalnız borc vəsaitləri

42. 23. Kommersiya bankının cəlb etdiyi vəsaitdir.

- c. bölüşdürülməmiş mənfəət
- ehtiyat fondu
- d. Nizamnamə kapitalı
- b. bankın emissiya gəliri
- ✓ a) banklararası kredit

43. 24. Bankın xüsusi kapitalı əmlakdır.

- b. öhdəlikdən azad olmayan
- e. Mərkəzi Bankın vəsaitidir
- d. banklararası bazada əldə olunan
- c. bankın formalaşmasında lazım olan
- ✓ a) bankın yarandığı zaman formalaşan

44. 25. Bankın xüsusi kapitalının əməli funksiyası deməkdir.

- b. bankın özünün müflisləşmədən müdafiəsi
- ✓ c) bankın maddi bazasının formalaşma mənbəyi
- e. bankın hesablaşma bazarı
- a. əmanətçilərin mənafeyinin müdafiəsindən başlıca vasitə
- d. bütün bank sisteminin nizamladılması

45. 26. Xüsusi kapitalın elementi deyildir:

- e. qiymətli kağızlardan gələn gəlir
- d. səhmlərin bazarda yerləşdirilməsi zamanı əldə edilən emissiya gəlir.
- ✓ c) müştərilərin hesablaşma və cari hesablarındakı vəsait qalığı
- b. keçmiş və cari ilin mənfəəti

- a. qiymətli kağızlara qoyuluşun qiymətdən düşməsinə görə ehtiyat

46. 27. Bankın cari fəaliyyəti zamanı meydana çıxan itkilər hesabına ödənilir.

- e. bölünməz fond
- ✓ d) ehtiyat fondu
- a. sığorta fondu
- b. ictimai təminatlı fond
- c. yığım fondu

47. 28. Fiziki şəxslərin vəsaitlərini banklar cəlb edə bilərlər.

- b. bazarda 3 ildən çox müddətdə iştirak edən
- a. Mərkəzi Bankın xüsusi lisenziyası olan
- d. Beşdən çox filialı olan
- ✓ e.) Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziyası olan
- c. AR hökumətindən icazəsi olan

48. 29. Azərbaycan kommertiya banklarının depozit sertifikatları buraxılır.

- a. həm Azərbaycan həm xarici valyutada
- ✓ c) yalnız manatla
- e. istənilən valyutada
- d. yalnız evro ilə
- b. yalnız ABŞ dollarında

49. 30. Əmanət sertifikatı ola bilməz

- d. adlı
- ✓ c) müddətsiz
- b. müddətli
- a. təqdim edənə
- e. iştirakçıya

50. 31. Kommertiya bankının əsas kapitalının mənbəyidir

- ✓ d) adlı səhmlər
- c. keçmiş illərin mənfəəti
- e. cəlb etdiyi vəsaitlər
- a. Nizamnamə kapitalı
- b. bazarda yerləşdirilən səhmlərdən gələn emissiya gəlir

51. 32. Kommertiya bankının əlavə kapitalının mənbəyidir.

- a. banklararası
- b. ssudalar üzrə ola biləsi itkilər üçün ehtiyat
- d. sığorta fondu
- e. Mərkəzi Bankın vəsaiti
- ✓ c) mərkəzləşdirilmiş kredit

52. 33. Pul resurslarının artırılmasına yönəldilən əməliyyatdır.

- d. uğurlu əməliyyatlar
- a. hesablaşma əməliyyatları
- e. inkasso əməliyyatı
- b. akkreditiv əməliyyatları
- ✓ c) passiv əməliyyatlar

53. 34. Səhmlərin buraxılıb alıcılar arasında yerləşdirilməsi əməliyyatdır.

- ✓ c) xüsusi kapitalın yığılması əməliyyatı
- d. spesifik əməliyyat
- a. bank əmanəti əməliyyatları
- e. hesablaşma əməliyyatı
- b. aktiv əməliyyatlar

54. 35. Əhalinin pul əmanətlərinin saxlanılması məqsədi ilə fiziki şəxslərin bank qoyuluşudur.

- əmanət müqaviləsi
- ✓ c) əmanət qoyuluşu
- pul əməliyyatları
- hesablaşma əməliyyatı
- . əmanətin qaytarılması

55. 36. Pul resurslarının artırılması əməliyyatıdır.

- ✓ b) passiv əməliyyatlar
- d. kreditləşmə əməliyyatları
- c. hesablaşma əməliyyatları
- a. aktiv əməliyyatlar
- e. akkreditiv əməliyyatları

56. Kassa sənədidir:

- akkreditivlər
- qəbzlər
- səhmlər
- hesablaşma çekləri
- ✓ pul çekləri

57. 37. Banka pul qoyuluşu anından qüvvədə olur:

- c. kredit müqaviləsi
- d. resurs müqaviləsi
- a. bank əmanəti müqaviləsi
- ✓ b) real müqavilə
- e. hesablaşma müqaviləsi

58. 38. Xüsusi kapitalın vacib mənbəyi hesab edilir.

- ✓ d) mənfəət
- a. fiziki şəxslər tərəfindən pul köçürmələri
- e. qiymətli kağızların emissiyası
- b. Hüquqi şəxslərin depozitləri
- c. ehtiyat fondu

59. 39. Fiziki şəxs tərəfindən kommersiya bankında vəsaitin yerləşdirilməsi..... ilə rəsmiləşdirilir.

- d. girov müqaviləsi ilə
- b. yazılı formada ikitərəfli müqavilə ilə
- ✓ c) əmanət kitabçası və əmanət müqaviləsi
- a. yalnız əmanət kitabçası ilə
- e. öhdəçiliklə

60. 40. Kommersiya banklarının passiv əməliyyatlarına aiddir.

- ✓ a) fiziki və hüquqi şəxslərin cari hesablarına vəsaitin cəlb edilməsi
- b. kreditlərin verilməsi
- e. emissiya əməliyyatı
- d. qiymətli kağızların satın alınması

- c. müştərilərə hesablaşma-kassa xidməti

61. 41. Kommersiya banklarının passivlərinə daxildir.

- b. qiymətli kağızlara investisiya
- c. digər kommersiya banklarından alınan borclar
- a. ödənilməyən sənədlər toplusu
- e. ehtiyat kassasından vəsait
- ✓ d) dövriyyə kassasındakı vəsait

62. Ödəniş tapşırığını kim tərtib edir:

- müştəri
- ✓ Ödəyici
- üçüncü şəxs
- satıcı
- bank

63. 42. Bank resurslarının yaradılmasının qeyri-depozit mənbəyidir.

- əhalinin əmanətləri
- müəssisələrin cari hesablarındakı vəsait
- xüsusi təyinatlı fondun vəsaitləri
- ✓ banklar arasındakı və MB alınan kredit
- emissiya gəliri

64. 43. Bankın ehtiyat fondundan istifadə olunur.

- işçilərə əməkhaqqı ödənilməsinə
- avadanlığın alınmasına
- ✓ ilin yekununa görə itkilərin ödənilməsinə
- işçilərin mükafatlandırılmasına
- xeyriyyəçiliyə

65. Ödəniş tapşırığı bank tərəfindən icraya qəbul edilir:

- Müştərinin yazılı zəmanəti olduqda
- müştərinin banka borcu olmadıqda
- sənəd düzgün tərtib olunduqda
- ✓ hesabda kifayət qədər vəsait olduqda
- vaxtı keçmiş borcu olmadıqda

66. 44. Tədavülə sertifikat buraxmağı banklar:

- regional depozitariya ilə razılaşır
- ✓ özləri müəyyənləşdirirlər.
- digər kommersiya bankları ilə razılaşır.
- Mərkəzi Bankdan razılıq alırlar.
- Maliyyə Nazirliyindən razılıq alır

67. Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- qəbul aktı ilə
- ✓ hesablaşma sənədləri
- hesab-faktura
- nəqliyyat qaiməsi
- uyğunluq sertifikatı ilə

68. Ödəniş tapşırığı icraya qəbul edilir:

- √ yazıldığı günü nəzərə alınmadan üç iş günü ərzində
- yazıldığı gündən beş iş günü ərzində
- istənilən vaxttəqdim edildikdə
- yazıldığı günü nəzərə alınmaqla üç iş günü ərzində
- məhdudiyət qoyulmur

69. 46. Bank resurslarından istifadə olunur:

- √ b) kreditləşmədə
- e. maddi maraqlar fondunun yaradılmasında
- c. kapital qoyuluşu fondunun yaradılmasında
- d. iqtisadi həvəsləndirmə fondunun təşkilində
- a. hesablaşmaların aparılmasında

70. Ödəniş tapırıqları hansı sənəd əsasında yazılır:

- √ hesab qaimə əsasında
- teleqram əsasında
- bank hesabı əsasında
- müqavilə əsasında
- bank sertifikatı əsasında

71. 47. Bankın xüsusi vəsaiti hesab edilmir:

- √ c) sığorta ehtiyatları
- b. bölüşdürülməmiş mənfəət
- d. istiqrazların emissiyası
- a. bankın Nizamnamə kapitalı
- e. ehtiyat fondu

72. Ödəniş tapşırığı tərtib edilir:

- √ ödəyici tərəfindən
- baş idarə tərəfindən
- inzibati orqanlar tərəfindən
- satıcı tərəfindən
- bank tərəfindən

73. 48. Borc vəsaiti hesab edilmir:

- banklararası kredit
- √ sığorta ehtiyatları
- əhalinin əmanətləri
- istiqrazların emissiyası
- Mərkəzi Bankın kreditləri

74. 49. Bank resursu deyildir:

- borc vəsaitləri
- √ əmək haqqı fondu
- cəlb olunmuş vəsaitlər
- bankın kapitalı
- ehtiyat fondu

75. 50. Bölüşdürülməmiş mənfəət daxildir:

- bankın hesablaşma vəsaitinə
- bankın cəlb etdiyi vəsaitinə
- √ bankın xüsusi vəsaitinə
- bankın bronlaşdırılan vəsaitinə

- bankın borc vəsaitinə

76. 51. Sığorta ehtiyatı daxildir:

- e. düzgün cavab yoxdur
- ✓ bankın xüsusi vəsaitlərinə
- c. bankın cəlb etdiyi vəsaitlərə
- a. bankın borc vəsaitlərinə
- d. bankın aktiv əməliyyatlarına

77. 52. Müştərilərin cari hesablarındakı vəsait hesab edilir:

- e. bankın passivləri
- c. bankın borc aldığı vəsait
- a. bankın xüsusi vəsaiti
- ✓ bankın cəlb etdiyi vəsait
- d. bankın aktiv vəsaiti

78. 53. Bankın xüsusi kapitalının funksiyasıdır:

- b. nəzarət
- c. bölüşdürücü
- ✓ nizamlaşdırıcı
- e. hesablaşma
- d. yenidən bölüşdürmə

79. Hesablaşma sənədi qüsurlu hesab edilir:

- sənəd imzalanmadıqda
- sənəddəki rekvizitlərdə uyğunsuzluq olduqda
- üzərində düzəliş edildikdə
- ✓ bütün göstərilən hallarda
- sənədlərin müddəti keçdikdə

80. 54. Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası reallaşdırılır:

- c. bank binalarının əldə edilməsi ilə
- a. əmanətçilərə kompensasiya verilməsi imkanı ilə
- b. bankın ödəmək qabiliyyətinin saxlanılması ilə
- e. hesablaşmaları təmin etməklə
- ✓ bank əməliyyatlarının dəqiq yerinə yetirilməsi qaydalarının təsdiqi və aparılması yolu ilə

81. Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- assignasiyalı
- təqdimedilən
- orderli
- ödənişli
- ✓ adlı

82. 55. Ehtiyat yaratmaq yolu ilə bankın ödəmə qabiliyyətinin saxlanılması daxildir:

- ✓ c) xüsusi vəsaitlərin mühafizə funksiyasına
- e. xüsusi vəsaitlərin etibarlılıq funksiyasına
- d. xüsusi vəsaitlərin nizamlaşdırıcı funksiyasına
- b. xüsusi vəsaitlərin bölüşdürücü funksiyasına
- a. xüsusi vəsaitlərin əməli funksiyasına

83. hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- ödəniş tələbnamə-tapşırıqları
- √ səhm və inkasso sərəncamları ilə
- ödəniş tapşırığı ilə
- akkreditivlə
- çeklə hesablaşma

84. Ödəyicinin hesabındakı vəsait ödənişi təmin etmədikdə:

- vaxtı keçmiş sənəd kimi qəbul edilir
- ödəniş tapşırığı icraya qəbul edilmir.
- ödəniş tapşırığı qəbul edilərək 2 №-li kartotekada yerləşdirilir.
- müddətli ödənişə qəbul edilir.
- √ bank hesabı kreditləşərsə qəbul edilir.

85. 56. Kredit təşkilatının fəaliyyətinə dəqiq iqtisadi normativlərin müəyyən edilməsi:

- √ b) bankın xüsusi kapitalının nizamlaşdırıcı funksiyasıdır.
- a. xüsusi kapitalın əməli funksiyasıdır.
- d. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- e. xüsusi kapitalın nəzarət funksiyasıdır
- c. xüsusi kapitalının mühafizə funksiyasıdır

86. 57. Bankın ləğvi zamanı əmanətçilərə kompensasiyanın verilməsi:

- √ c) xüsusi kapitalın mühafizə funksiyasıdır.
- e. xüsusi kapitalın etibarlılıq funksiyasıdır
- b. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- d. xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
- a. xüsusi kapitalın əməli funksiyasına daxildir.

87. 58. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə ehtiyatlarının yaradılması bankın:

- c. xüsusi kapitalın bölüşdürücü funksiyasıdır.
- √ a) xüsusi kapitalının əməli funksiyasıdır.
- e. xüsusi kapitalın nəzarət funksiyasıdır
- d. xüsusi kapitalın nizamlaşdırıcı funksiyasıdır.
- b. xüsusi kapitalın mühafizə funksiyasıdır.

88. Hesablaşma obyektini hesab edilir:

- √ əmtəə və xidmətlər
- Mərkəzi Bank
- əhaliyə
- büdcəyə haqq
- banklar və kredit təşkilatları

89. Hesabdakı pul vəsaiti bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə ilk növbədə silinir:

- √ həyata və sağlamlığa vurulmuş zərər və aliment tutulması haqqında tələblər
- verilmiş kreditlər
- vaxtı keçmiş borclar
- əməkhaqqı və ona bərabər ödənişlə
- dövlət büdcəsinə ödənişlər

90. 59. Kredit təşkilatının yaranma qaydası xüsusi kapitalın:

- √ b) nizamlaşdırıcı funksiyasıdır.
- e. bölüşdürücü funksiyasıdır
- d. əməli funksiyasıdır.
- c. nizamlaşdırıcı funksiyasıdır.

- a. mühafizə funksiyasıdır.

91. AR nağdsız hesablaşmalar tənzimlənilir:

- vergi aktı ilə
- Banklar vasitəsi ilə
- vətəndaşlıq aktları ilə
- AR konstitusiyası ilə
- ✓ AR Mərkəzi Bankının “AR-da nağdsız hesablaşmalar haqqında” qay-dala-rıy-la

92. 60. Bank yaradılan zaman onun nizamnamə kapitalına rəqlament qoyulması xüsusi kapitalın:

- ✓ c) nizamlaşdırıcı funksiyasıdır.
- e. bölüşdürücü funksiyasıdır
- d. əməli funksiyasıdır.
- b. bölüşdürücü funksiyasıdır.
- a. mühafizə funksiyasıdır.

93. Ödəniş tələbnamə tapşırığı vəsait alan tərəfindən

- iki nüsxədə tərtib edilir.
- beş nüsxədə tərtib edilir.
- məbləğdən asılı olaraq
- ✓ üç nüsxədə tərtib edilir.
- iştirakçıların sayından asılı olaraq

94. 61. Xüsusi təyinatlı fond yaradılır:

- ✓ c) cari ilin xalis gəliri hesabına
- d. yalnız faizlərin hesabına
- e. bankın xüsusi vəsaiti hesabına
- b. keçmiş illərin mənfəəti hesabına
- a. bankın ümumi gəliri hesabına

95. 63. Nizamnamə kapitalı yaradıla bilər:

- c. pul vəsaiti və maddi aktivlər formasında
- d. yalnız xarici valyuta formasında
- e. yuxarı təşkilatın vəsaiti formasında
- b. yalnız maddi aktivlər formasında
- ✓ a) yalnız pul vəsaiti formasında

96. 62. Kredit təşkilatının emissiya gəliri yaradılır:

- e. borcların yığılması hesabına
- ✓ c) xarici valyutanın rəsmi kursu ilə manat arasındakı müsbət fərq hesabına
- b. bankın mənfəətinin sərbəst qalığı hesabına
- d. yalnız kreditə görə faizlər hesabına
- a. bankın mənfəəti hesabına

97. 64. Bankın əlavə kapitalının mənbəyidir:

- ✓ b) əmlakın yenidən qiymətləndirilməsindən əldə edilən artım
- e. bank faizləri
- c. amortizasiya fondu
- d. bankın əsas vəsaitlərinin köhnəlməsə
- a. yalnız xidmətlərdən gələn mənfəət

98. Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- debitor və kreditor borcları göstəriciləri
- ✓ hesablardakı vəsaitlərin dövrüyyəsi
- hesablaşmaların mənfəətliliyi
- hesablaşmaların qüsursuzluğu
- hesablaşmaların rentabelliği

99. 65. Hüquqi şəxslərin depoziti hesab edilir:

- e. yolda olan pul vəsaitləri
- d. dəyəri ödənilməmiş yola salınan mallar.
- c. bankın kassasında olan vəsait.
- ✓ b) müştərilərin cari hesablarındakı vəsait.
- a. müştərinin ssuda hesablarındakı vəsait.

100. 66. Depozit sertifikatı verilə bilər:

- d. bankın səhmdarlarına
- c. fiziki və hüquqi şəxslərə
- a. fiziki şəxslərə
- e. istənilən şəxsə
- ✓ b) yalnız hüquqi şəxslərə

101. 67. Bank sertifikatlarından

- e. Maliyyə Nazirliyinin icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər
- a. mallar üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- ✓ c) ödəniş vasitəsi kimi istifadə oluna bilməz.
- b. xidmətlər üzrə hesablaşmalarda ödəniş vasitəsi kimi istifadə olunur.
- d. Mərkəzi Bankın icazəsi ilə ödəniş vasitəsi kimi istifadə oluna bilər.

102. 68. Hüquqi və fiziki şəxslərin müddətli əmanətləri bank vekseli kimi rəsmiləşdirilə bilərmi:

- e. Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə bilinər
- c. Mərkəzi Bankın razılığı ilə rəsmiləşdirilə bilər.
- a. rəsmiləşdirilə bilməz.
- ✓ b) rəsmiləşdirilə bilər.
- d. Maliyyə Nazirliyinin razılığı ilə bilinər.

103. Bank hesabından mübahisəsiz qaydada silinmə sənədidir:

- ödəniş tələbnaməsi
- ✓ inkasso sərəncamı
- hesablaşma çeki
- tələbnamə-təpşırıq
- ödəniş tapşırığı

104. 69. Banklararası kredit üzrə sövdələşmə aparılır:

- ✓ c) banklararası bazarda
- d. bank ssudaları bazasında
- e. ipoteka bazasında
- a. valyuta bazasında
- b. qiymətli kağızlar bazasında

105. Likvidlik krediti aiddir:

- valyuta bazasına
- ipoteka bazasına
- qiymətli kağızlar bazasına
- banklararası kredit bazasına

✓ Mərkəzi Bankın kreditinə

106. Hesablaşmaların əvvəlcədən ödəniş formasıdır:

✓ heç biri

- çeklər
- ödəniş tapşırıqları
- inkasso sərəncamı
- akkreditiv

107. Mərkəzi Bank kommersiya banklarına girovu əsasında lombard krediti verə bilər.

- ehtiyat fondunun
- bankın mənfəətinin
- kommersiya bankının nizamnamə kapitalının
- ✓ qiymətli kağızların
- kommersiya bankının əmlakının

108. Bir günlük banklararası hesablaşma krediti verilir.

✓ Mərkəzi Bankın tərəfindən verilir.

- kommersiya bankı tərəfindən
- Maliyyə Nazirliyinin icazəsi ilə verilə bilər.
- Maliyyə Bazarlarına Nəzarət Palatası
- verilə bilməz.

109. Banklararası kreditin cəlb olunmasında məqsəd:

- inkassasiya fəaliyyətinin yaxşılaşdırılması
- kreditləşmənin sürətləndirilməsi
- ✓ kommersiya banklarının aktiv əməliyyatlarının genişləndirilməsi
- sənəd dövriyyəsinin sürətləndirilməsi
- kassadakı nağd pulun artırılması

110. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi aparılır.

- qiymətli kağızlar bazarında
- Maliyyə Nazirliyi tərəfindən
- ✓ Mərkəzi Bank tərəfindən
- banklar arasındakı kredit bazarında
- bankların özləri tərəfindən

111. Ödəyicinin satıcı qarşısındakı borcunun müəyyən edilməsi prosesidir:

- likvidlik
- ✓ hesablaşma
- təminatlılıq
- ödəncilik
- hesablama

112. Bankla kredit münasibətləri olan şəxslərə açılır:

- ✓ ssuda hesabı
- akkreditiv hesabı
- kredit hesabı
- cari hesab
- hesablaşma hesabı

113. Müştərinin hesabı üzrə aparılan əməliyyatların sübutudur:

- inkasso
- hesablaşma hesabı
- √ cari hesabından çıxarış
- ssuda hesabından çıxarış
- aksept hesabından çıxarış

114. Ödənişin ilkin və baza formasıdır:

- çeklə ödəniş
- kartla ödəniş
- √ nağd ödəniş
- borc ödənişi
- nağdsız ödəniş

115. Nağdsız hesablaşma əks etdirir.

- √ hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- ödəyici və pul alan arasındakı məlumat münasibətini
- pul öhdəliklərini
- kredit öhdəliklərini
- ödəniş öhdəlikləri

116. Klirinq hesablaşmasıola bilər:

- √ İkitərəfli
- heç biri
- çoxtərəfli
- birtərəfli
- üçtərəfli

117. Başqa bankda hesabı açılan bank adlanır:

- respondent bank
- borelu bank
- müvəkkil bank
- √ müxbir bank
- qeyri-bank klirinq təşkilatı

118. Kommersiya bankının qarşılıqlı hesablaşma apardığı dövr adlanır:

- klirinq sessiyası
- √ klirinq seansı
- klirinq yığıncağı
- klirinq bazarı
- klirinq laqası

119. Hesablaşma –kassa mərkəzi hesablaşma-kassa xidmətini göstərir:

- təşkilatlara
- √ kommersiya banklarına
- yuxarı təşkilatlara
- əhaliyə
- yerli hakimiyyət orqanlarına

120. Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

- klirinq-bank
- √ respondent –bank
- müxbir –bank
- müvəkkil bank

- emissiya bankı

121. İnkasso sərəncamı neçə nüsxədə yazılır:

- altı nüsxədə
- ✓ üç nüsxədə
- dörd nüsxədə
- iki nüsxədə
- beş nüsxədə

122. Beynəlxalq təcrübədə müqavilə üzrə öhdəçiliyin icra edilməsi üsulu olur:

- bankın təsdiq etdiyi akkreditiv
- transerferabelli akkreditiv
- ✓ ehtiyat akkreditivi
- açıq akkreditiv
- revolver akkreditiv

123. Müxbir münasibətlərinin predmetini nə təşkil edir:

- xüsusi banklararası əməliyyatlar
- cari hesab üzrə əməliyyatlar
- ssuda hesabları üzrə əməliyyatlar
- ✓ müştərilərə xidmət üzrə əməliyyatlar
- hesablaşma hesabları üzrə əməliyyatlar

124. Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- ✓ AR. Mərkəzi Bankı
- AR Vergilər Nazirliyi
- AR. Hesablama palatası
- AR. Maliyyə Nazirliyi
- Maliyyə Bazarlarına Nəzarət Palatası

125. SWIFT nədir:

- Mərkəzi Bankın kreditləşmə əməliyyatları
- ✓ ümumdünya banklararası maliyyə telekommunikasiya şəbəkəsi
- Avropa bankarası kredit stavkası
- Avropa Mərkəzi Bankının maliyyələşdirmə stavkası
- beynəlxalq hesablaşma pul vahidi

126. Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- investisiya fondları
- investisiya şirkətləri
- ✓ kommersiya bankları
- klirinq şirkətləri
- valyuta birjalrı

127. Bir bankın başqa bankda müxbir hesabı dedikdə - bu:

- "loro" hesabıdır.
- hesablaşma hesabıdır
- cari hesabıdır.
- . kontokorrent hesabıdır.
- ✓ "nostro" hesabıdır.

128. Cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparılan hesabdır:

- cari hesabdır
- kommersiya
- ✓ kontokorrent
- onkol
- ssuda

129. Başqa bankın bu bankda hesabı dedikdə -bu :

- hesablaşma hesabıdır.
- kontokorrent hesabdır.
- ✓ “loro” hesabıdır.
- cari hesabdır
- “nostro” hesabıdır.

130. Hesablaşma sənədlərinin rekvizitidir:

- hesabdakı vəsait qalığı
- ödəniş tarixi
- ödəniş növbəliliyi
- icra müddəti
- ✓ hesablaşma sənədinin adı

131. Bankın müştəriləri tərəfindən nağdsız hesablaşma formaları seçilir:

- xidmət göstərdiyi bankın sərəncamı ilə
- ✓ müştəri tərəfindən sərbəst
- Mərkəzi bankın göstərişi ilə
- yuxarı təşkilatın sərəncamına əsasən
- Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə

132. Kredit təşkilatının xəzinəsinin ehtiyat açarları harada saxlanılır:

- ✓ MB və ya yaxın kredit təşkilatında
- Bankın rəhbərinin evində
- yerli maliyyə orqanında
- bankda
- baş mühasibdə

133. Bankda pul saxlanan yer necə adlanır:

- c. kassa
- . şkaf
- mədaxil,məxaric kassası
- kassa otağı
- ✓ xəzinə

134. Bank xəzinəsi hansı texniki şərtlərə cavab verməlidir:

- bronlaşdırılmış dəmir seyflər
- ✓ dəmir şkaf, yanğın siqnalizasiya, silahlı mühafizə
- mühafizə olunma
- c. ikiqat qapı ilə bağlanmalıdır.
- a. yanğın –siqnalizasiya avadanlığı ilə

135. Xəzinə hansı ardıcılıqla bağlanıb açılır:

- bank müdiri, baş mühasib, kassa rəhbəri
- baş mühasib, bank müdiri, kassa rəhbəri
- b. baş mühasib, kassa rəhbəri, bank müdiri
- ✓ kassa rəhbəri, bank müdiri , baş mühasib

- kassa rəhbəri, baş mühasib, bank müdiri

136. Xəzinə necə açarla bağlanıb açılır:

- bir açarla
- iki açarla
- ✓ üç açarla
- düzgün cavab yoxdur
- dörd açarla

137. Xəzinənin üçüncü açarı hansı məsul şəxsdə olur:

- mühafizəçidə
- kassa müdirində
- kredit təşkilatının müdirində
- Müşahidə Şurasının sədrində
- ✓ kredit təşkilatının baş mühasibində

138. Kassir iş yerini müvəqətti tərk etdikdə pul və qiymətliyə açıqda saxlaya bilərmi?

- bəli saxlaya bilər
- seyfdə saxlaya bilər
- ✓ saxlaya bilməz
- stolun daxilində saxlaya bilər.
- taxta skafda saxlaya bilər.

139. Bankın kassasına nağd pul qəbulu sənədidir:

- çeklər
- ödəniş tələbnaməsi
- sertifikatlar
- ✓ elanlar
- akkreditivlər

140. Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır:

- cari hesab
- akkreditiv hesab
- mərkəz
- ✓ kassa
- ssuda hesabı

141. Bankın kassasından nağd pul əsasında verilir.

- akkreditiv
- ödəniş tapşırığı
- veksəl
- hesablaşma çeki
- ✓ pul çeki

142. Kommersiya banklarının kassa əməliyyatıdır:

- zəmanət vermək
- ✓ nağd pulların qəbulu və verilməsi
- pul çekləri
- veksellərin uçuotu
- qiymətli kağızların satın alınması

143. . Bankın mədaxil kassası

- nağd pulları verir.
- pulları təsnifləşdirir
- √ nağd pulları qəbul edir.
- nağd pulları saymır.
- pulları nağdsızlaşdırır.

144. Bankın məxaric kassası

- nağd pulları bağlayır
- akkreditivləri ödəyir.
- nağd pulları saymır.
- nağd pulları qəbul edir.
- √ nağd pulları verir.

145. Dövrüyyə kassasından ehtiyat fonduna vəsait köçürülməsi

- √ Kredit idarələri tərəfindən sərbəst həyata keçirilir.
- Maliyyə Bazarlarına Nəzarət Palatasının sərəncamı ilə
- Nazirlər Kabinetinin razılığı olmalıdır.
- Mərkəzi Bankın yazılı sərəncamı əsasında
- Mərkəzi Bankın yazılı sifarişi ilə

146. Pul banderolu nədir?

- pulları saxlamaq üçün xüsusi yer
- pul bağlamaq üçün adi lent
- pul dəstləri bağlamaq üçün vahid formalı kağız lent
- eyni nominal dəyərdən olan əskinaz toplusu
- √ pul dəstləri bağlamaq üçün Mərkəzi Bank tərəfindən təsdiq edilmiş vahid formalı lent

147. Əməliyyat günü başa çatdıqdan sonra nağd pulu qəbul edir.

- inkassator
- pul sayma kassası
- gündüz kassası
- √ axşam kassası
- Məxaric kassası

148. Pul çeki

- pul köçürmə sənədidir.
- hesablaşma sənədidir
- pul qəbulu sənədidir.
- adi sənəddir.
- √ ciddi hesabat sənədidir.

149. Kassadan nağd pulun alınmasının vacib şərtləri

- bank işçisinin lazımlığı
- hesablaşma sənədinin mövcudluğu
- pul çekin mövcudluğu
- √ müəssisənin hesabında lazımi vəsait mövcudluğu
- müəssisə işçilərinin sayı

150. Kassadakı nağd pulun alınma məqsədi göstərilir

- çek kitabçasında
- çekin yan tərəfində
- çekin üz tərəfində
- çekdə göstərilmir

✓ çekin arxa üzündə

151. Pul çeki icra üçün qəbul edildikdən sonra çekin nəzarət markası

- bankda qalır.
- ✓ müştəriyə verilir verilir.
- əməliyyat işçisinə verilir.
- kassaya göndərilir.
- çeklə birlikdə kassaya göndərilir

152. Kommersiya bankı

- Regional kassa hesablaşma mərkəzidir
- dövlətin deposit siyasətini həyata keçirir
- ✓ Fiziki və hüquqi şəxslərin kreditorudur
- Dövlətin xəzinədarıdır
- Dövlətin kredit siyasətini həyata keçirir

153. Kommersiya bankları öz ödənişlərini həyata keçirirlər:

- hesablaşma kassa mərkəzlərindən müxbir hesablar vasitəsilə aparmağa məcbur deyillər
- dövlətin deposit siyasətini həyata keçirir
- yalnız iri məbləğ olduqda hesablaşma kassa mərkəzlərindəki müxbir hesablar vasitəsilə apara bilərlər
- ✓ hesablaşma kassa mərkəzindəki müxbir hesablar vasitəsilə aparmağa borcludurlar
- Mərkəzi Bank vasitəsilə

154. Kredit təşkilatı yaradılarkən təsisçilər nizamnamə kapitalına köçürə bilərlər:

- ✓ yalnız pul vəsaitləri
- Mərkəzi Bank tərəfindən təsdiq olunan siyahıya əsasən yalnız pul vəsaitləri və qeyri-pul formasında əmlak
- əmlak və məhdud miqdarda pul
- yalnız pul vəsaitləri və bina (otaq)
- pul vəsaitləri, bina (otaq), qeyri-pul formasında əmlak

155. Kredit təşkilatının gələcək rəhbərinə Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi:

- ✓ namizədin ali iqtisadi və ya hüquqi təhsilə malik olub bankda rəhbər iş təcrübəsi olması
- Bankda uzun müddət rəhbər iş təcrübəsinə malik olması
- namizədin ali təhsilli olması
- namizədin ali hüquqi təhsilə malik olması
- namizədin ali iqtisadi təhsilə malik olması

156. Kredit təşkilatının təsisçisi ola bilər:

- ✓ müəyyən tələblərə cavab verən hüquqi və fiziki şəxslər
- istənilən fiziki şəxs
- istənilən hüquqi və ya fiziki şəxs
- istənilən hüquqi şəxs
- iş təcrübəsinə malik hüquqi şəxs

157. Bankın nümayəndəliyi açılır:

- reklam funksiyasını yerinə yetirmək üçün
- bir sıra bank əməliyyatlarının yerinə yetirilməsi üçün
- valyuta əməliyyatlarının yerinə yetirilməsi üçün
- kassa əməliyyatlarını yerinə yetirmək üçün
- ✓ əlaqə yaradıb münasibət qurmaq üçün

158. Güzəşt hüququna malik səhmlərin adi səhmlərdən fərqi nədədir?

- √ nisbətən çox likvidlidirlər
- çoxlu gəlir gətirir.
- idarəetmədə iştirak etməyə imkan verir.
- faiz ödənilmir
- risklidirlər

159. Bankın ehtiyat fondunun vəsaitləri istifadə olunmalıdır:

- bankın səhmlərinə görə dividendlərin veriləməsinə
- nizamnamə kapitalının artırılmasına
- əmanətlərə görə hesablanmış faizlərin ödənilməsinə
- maddi marağ fondunun artırılmasına
- √ hesabat ilinin itgilərin ödənilməsinə

160. Bankın passividir:

- digər banklara verilən ssudalar
- palataya ödəmələr
- Mərkəzi Bankda yerləşdirilən ehtiyatlar
- √ buraxılmış depozit sertifikatları
- nağdiyyat

161. Cəlb olunan vəsaitlərin depozit mənbəsinə daxildir:

- səhmlər
- Mərkəzi Bankın kreditləri
- √ əhalinin əmanətləri
- istiqraz buraxılışı
- depozit sertifikatlarının satışı

162. Bankın passiv əməliyyatıdır:

- bankın xüsusi kapitalının yaradılması
- kredit verilməsi zamanı depozitlərin yaranması
- faizlərin hesablanması
- √ əmanətlərin qəbulu
- cari hesabların açılması

163. Bankın passiv əməliyyatıdır:

- √ qiymətli kağızların satın alınması
- «Nostro» hesablarının yaradılması
- bank hesablaşmaları
- «Loro» hesablarının yaradılması
- xüsusi kapitalın yaradılması

164. Kommersiya bankı:

- Maliyyə nazirliyinin nəzdində olub qızıl-valyuta ehtiyatlarını saxlayan kommersiya təşkilatıdır
- √ Pul və ödəniş vasitələri formasında məhsul istehsal edən spesifik təşkilatdır
- Maddi istehsal sferası məhsulunu istehsal edən kommersiya təşkilatıdır
- Bazar iqtisadiyyatı şəraitində nəğdi pulların emissiyasını həyata keçirən təşkilatdır
- vergilərin ödənilməsinə təmin edən təşkilatdır

165. Kommersiya bankları fəaliyyət prinsiplərindən biri

- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- √ Real mövcud resurslar çərçivəsində fəaliyyət göstərən
- Kreditləşmə zamanı differensial münasibət
- Hesablaşmalar sisteminin qeyri mərkəzləşdirilməsi

- kreditləşmə prosesinə nəzarət

166. Kommersiya banklarının fəaliyyət prinsipi deyildir

- Kreditləşmə prosesində differensial münasibət
- düzgün cavab yoxdur
- ✓ Kreditləşmə prosesində differensial münasibət
- İqtisadi müstəqillik
- Faktiki mövcud resurslar çərçivəsində fəaliyyət göstərir
- Müştərilərlə münasibətlərinin kommersiya əsasında qurulması

167. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biridir

- Planlı nizamlaşdırma
- Fəaliyyətin kortəbii nizamlaşdırılması
- ✓ Müştərilərlə münasibətlərin kommersiya əsasında qurulması
- hesablaşma formasının seçilməsi
- Hesablaşmaların qeyri mərkəzləşdirilmiş təşkili

168. Kommersiya banklarının fəaliyyət prinsiplərindən biri

- Dövlətin emissiya mərkəzi
- ✓ Tam iqtisadi müstəqillik
- public hüquqi şəxs olması
- Hökumətin bankı
- İqtisadiyyatın tənzimlənməsi

169. Kommersiya bankı funksiyanı yerinə yetirir

- Hökumətin bankları
- Banklar bankı
- Dövlətin emissiya mərkəzi
- tədavülə pul buraxmaq
- ✓ Vəsaitlərin depozitə cəlb edilməsi

170. Kommersiya banklarının funksiyalarından biri

- Ölkənin emissiya mərkəzi
- ✓ Kreditləşmədə vasitəçi
- İqtisadi mərkəz olması
- Hökumətin bankları
- Əmtəələrin mübadiləsində vasitəçi

171. Kommersiya banklarının fəaliyyəti nizamlaşdırılır:

- Mərkəzləşdirilmiş qaydada
- ✓ İqtisadi metodlarla
- İnzibati metodlarla
- Qeyri mərkəzləşdirilmiş qaydada
- İqtisadi və inzibati metodlarla

172. Bankın idarə heyətinə daxil deyildir:

- ✓ Müştərilər
- Sədr və onun müavinləri
- Zəruri bölmələrin rəhbərləri
- Audit Komitəsinin üzvü
- Təsisçilər

173. Vergilər ödənildikdən sonra bankın mənfəəti..... qərarı ilə bölüşdürülür

- Banka xidmət göstərən ərazi idarəsi
- Bankın Müşahidə Şurası
- ✓ İdarə heyəti
- Bankın səhmdarlarının ümumi yığıncağı
- Mərkəzi bank

174. Bankın aktivlərində çoxlu riskli kreditlər olarsa, onda

- Kəndən daha çox vəsait tələb etmək
- xüsusi vəsaitlərin xüsusi çəkisini azaltmaq
- Kreditlərin verilməsi dayandırılmalı
- ✓ Ümumi resurslarda xüsusi vəsaitlərin xüsusi çəkisini artırmaq
- Hüquqi şəxslərə kredit verilməsini artırmaq

175. Kredit müqavilələrinin rəsmiləşdirilməsi kommersiya bankının.....idarə etmə blokunda cəmləşir

- Maliyyə
- İnzibati
- iqtisadi
- ✓ Kommersiya
- Təsərrüfat

176. Kommersiya bankının funksiyasıdır

- Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
- Mərkəzi bankın kreditləşdirilməsi
- Banknot emissiyası
- İstiqrazlar buraxmaq
- ✓ Müştərilərə hesablaşma-kassa xidməti göstərmək

177. Kommersiya bankının funksiyası deyildir:

- Hesablaşmalarda vasitəçilik
- Təsərrüfatlarda yığma marağ oymaq
- düzgün cavab yoxdur
- Kreditləşmədə vasitəçilik
- ✓ Müxtəlif əmtəələrin mübadiləsində vasitəçi olmaq

178. Kommersiya bankında idarəetmənin maliyyə blokuna daxildir:

- Kredit şöbəsi
- ✓ Mühəsibatlıq
- Qiymətli kağızlarla əməliyyat şöbəsi
- audit bölməsi
- Cari idarəetmə şöbəsi

179. Kommersiya bankı ilə ticarət təşkilatının oxşarlığı nədədir?

- Səhmlərin və digər qiymətli kağızların buraxılışı, onların uçotunu, saxlanmasını, satışını həyata keçirmək
- resursların yaradılmasında
- ✓ Əhalinin kreditləşdirilməsi imkanı
- Hesablaşmalarda vasitəçiliklə
- Əsasən cəlb olunmuş vəsaitlərlə işlənməsində

180. Bank nizamnamə kapitalını artırma bilər:

- yalnız Mərkəzi Bankın razılığı ilə
- təsisçilərin qərarı ilə istənilən vaxt
- ✓ yalnız təsisçilərin ümumi yığıncağının qərarı ilə

- yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının təkidi ilə
- bankın fəaliyyətə başlamasından bir il keçdikdən sonra

181. Müasir kommersiya bankları xidmət göstərirlər:

- ✓ Təşkilatlara və əhaliyə
- Yalnız təşkilatlara
- Yalnız əhaliyə
- Mərkəzi Banka
- Maliyyə Bazarlarına Nəzarət Palatasına

182. Kommersiya banklarının kredit əməliyyatlarının inkişafının strateji vəzifələrini müəyyən edir:

- ✓ Bankın şurası
- Təftiş şöbəsi
- Kredit komitəsi
- Bankın idarə heyəti
- Audit bölməsi

183. Kommersiya banklarının əməliyyatları onların.....təzahürüdür:

- Təşkilati-iqtisadi qurumun
- İqtisadiyyatdakı rolunun
- Mahiyyətinin
- ✓ Təşkilati-iqtisadi qurumun
- idarəetmə fəaliyyətinin

184. Bankın aktiv əməliyyatlarında əsas yer tutur:

- a. depozit əməliyyatları
- lizinq əməliyyatları
- faktoring əməliyyatı
- inkasso əməliyyatları
- ✓ vəsaitlərin borc verilməsi

185. Kommersiya bankları.....subyektdir

- Mərkəzi bankın idarə heyətindən asılı olan
- ✓ Sərbəst
- Prezidentə tabe olan
- Hökumətdən asılı
- Maliyyə Bazarlarına Nəzarət Palatasında

186. Bank qanunçuluğuna görə kommersiya bankları.....hüququna malikdirlər

- Tədavülə banknotlar buraxmaq
- Milli pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyini təmin etmək
- Pul sistemini tənzimləmək
- ✓ Üçüncü şəxs əvəzinə himayədarlıq etmək
- Azərbaycanın Mərkəzi Bankı ilə rəqabətə girmək

187. Bank qanunçuluğu kommersiya banklarına icazə vermir:

- ✓ ticarətlə məşğul olmaq
- müştərilərə hesablaşma-kassa xidməti göstərmək
- hesablar üzrə əməliyyat aparmaq
- kredit fəaliyyətini
- kreditləşmədə vasitəçilik etmək

188. Kommersiya bankları üzrə əməliyyatları yerinə yetirirlər

- iqtisadiyyatın stabilləşməsi
- Ölkənin bank sisteminin likvidliyinin təmin edilməsi
- Pul vahidinin alıcılıq qabiliyyətinin stabilliyinin təmin edilməsi
- Banknotların buraxılması
- √ Fiziki, hüquqi şəxslərin pul vəsaitlərinin əmanətə cəlb edilməsi

189. Bankın xüsusi kapitalının funksiyasıdır:

- √ Müdafiə
- işgüzarlıq
- qaytarılmaqlıq
- sərəncamlaşdırmaq
- düz cavab yoxti

190. Depozit əməliyyatları kim tərəfindən yerinə yetirilə bilər:

- səhmdar cəmiyyətlər tərəfindən
- √ yalnız banklar tərəfindən
- kredit ittifaqları və banklar tərəfindən
- Bank assosiasiyası tərəfindən
- yalnız kredit ittifaqları

191. Azərbaycanda banklar hansı formada yaradılır:

- √ açıq tipli səhmdar cəmiyyəti formasında
- qapalı səhmdar cəmiyyəti formasında
- səhmdar cəmiyyəti formasında
- kooperasiya formasıdır
- məhdud məsuliyyətli cəmiyyət formasında

192. Bankın səhmdarı ola bilərlər:

- siyasi partiyalar
- dövlət orqanları
- √ heç biri
- ictimai birliklər
- fondlar

193. Bankın nizamnaməsində dəyişiklik edilir:

- düz cavab yoxti
- səhmdarların ümumi yığıncağının qərarı ilə
- √ Mərkəzi Bankın yazılı icazəsi ilə
- mühüm iştirak payı olan səhmdarların qərarı ilə
- Maliyyə Nazirliyinin razılığı ilə

194. Kommersiya banklarının Nizamnamə Kapitalının minimum həcmi

- 10 mln. manatdır
- məhdudiyət qoyulmur.
- 40 mln. manatdır.
- düz cavab yoxti
- √ 50 mln. manatdır

195. Bankın passiv əməliyyatıdır:

- düz cavab yoxti
- müştərilərə bankda hesablar açmaq
- müştərilərə kassa xidməti göstərmək

- √ vəsait mənbələrini formalaşdırmaq
- təsərrüfatlar arasında hesablaşmaları təşkil etmək

196. Bank yaradılır:

- dövlət dəstəyi olan istənilən hüquqi şəxs tərəfindən
- ilkin kapitalı ödəmək imkanına malik olan fərdi şəxs tərəfindən
- √ ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən
- ən azı beş hüquqi şəxs tərəfindən

197. Kommersiya bankları əməliyyatlarını yerinə yetirirlər:

- √ təşkilatların səhmlərini investisiyalaşdırır.
- dövlətin qiymətli kağızlarını buraxır.
- Mərkəzi Banka kassa xidməti
- ölkənin qızıl valyuta fonduna xidmət göstərir.

198. Bankın yaradılmasının ilkin şərtidir:

- qiymətli kağızların satın alınması
- √ xüsusi resursların formalaşması
- əhalinin vəsaitlərinin cəlb olunması
- lizinq əməliyyatlarının yerinə yetirilməsi

199. Bankların xüsusi kapitalı yaradılır:

- bank yarandıqdan sonra təsisçilər tərəfindən
- bankın yaranma anında dövlət vəsaiti hesabına
- √ bankın yaranması anında təsisçilərin vəsaiti hesabına
- bankın yaranma anında Mərkəzi Bankın vəsaiti hesabına

200. Bankın aktiv əməliyyatı hesab edilir:

- √ cəlb etdiyi vəsaitləri yerləşdirmək
- banklardan borc almaq
- fondlar yaratmaq
- çoxlu depozit cəlb etmək

201. Bank qanunçuluğu kommersiya banklarına qadağan edir:

- fiziki şəxslərin kreditləşdirilməsini
- √ istehsal fəaliyyəti ilə məşğul olmağı
- veksellərin uçotunu
- müəssisələr arasında hesablaşmaların təşkilini

202. AR. Bank sistemində xarici bank kapitalının iştirak limitini kim müəyyən edir:

- √ Mərkəzi Bank
- Maliyyə Nazirliyi
- bankların özləri
- Nazirlər Kabineti

203. Qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilərlər:

- ola bilərlər.
- √ ola bilməzlər
- Nazirlər Kabinetinin razılığı ilə ola bilərlər.
- Mərkəzi Bankın icazəsi ilə ola bilərlər

204. Bankın təsis yığıncağı təsisçilərin iştirak etdikdə səlahiyyətli sayılır.

- sadə səs çoxluğu olduqda
- ✓ hamısı
- 0.95
- 0.75

205. Bankın fəaliyyət növünə aid deyildir:

- fiziki və hüquqi şəxslərə hesabların açılması
- qiymətli metalların əmanətə qəbulu
- ✓ topdan satış və ya pərakəndə ticarət
- tələbli və müddətli depozitlərin qəbulu

206. 37. Banka pul qoyuluşu anından qüvvədə olur:

- c. kredit müqaviləsi
- ✓ b) real müqavilə
- d. resurs müqaviləsi
- e. hesablaşma müqaviləsi
- a. bank əmanəti müqaviləsi

207. 3. Bankın vasitəçilik əməliyyatına daxildir:

- e. blank əməliyyatları
- c. kredit qabiliyyətinin müəyyən etmək əməliyyatı
- ✓ b) trast əməliyyatları
- a. test əməliyyatları
- d. tibet əməliyyatları

208. 4. Lizinq əməliyyatlarında subyekt kimi çıxış edir:

- b. malgöndərən
- c. kreditor
- e. əmanətçi
- d. borcalan
- ✓ a) istehsalçı

209. 5. Lizinq əməliyyatında iştirak edir:

- b. yalnız lizinq alan fiziki şəxs
- ✓ a) lizinq alan istənilən hüquqi şəxs
- d. hüquqi şəxs kimi lizinq verən
- e. Mərkəzi Bank
- c. hüquqi şəxs olan lizinq göndərən

210. 6. Lizinq əməliyyatında iqtisadi subyekt hesab edilir:

- d. bankın baş mühasibi
- ✓ b) satıcı
- a. alıcı
- c. kredit müfəttişi
- e. kredit müqaviləsi

211. 7. Lizinq mahiyyətə lizinq:

- a. lizinq alana verilən bank kreditidir.
- ✓ d) lizinq verənin lizinq alana verdiyi kreditdir.
- c. lizinq alana verilən ipoteka kreditidir.
- b. lizinq verənə verilən bank kreditidir.
- e. bankın banka verdiyi kreditdir

212. 8. Lizing alanların aldıqları kredit..... formasında olar:

- a. nağd pul
- b. nağdsız pul
- e. veksəl
- ✓ c) əmlak
- d. pul

213. 9. Lizing..... spesifik formasıdır:

- b. yola salınmış malların kreditləşməsinin
- a. mal-material qiymətlilərinin kreditləşməsinin
- d. əsaslı tikintinin maliyyələşdirilməsinin
- e. hesablaşmaların
- ✓ c) kapital qoyuluşlarının maliyyələşdirilməsinin

214. 10. Lizingverən şəxsdir:

- e. istehsalçılar
- ✓ d) öz vəsaiti və borc vəsaiti hesabına əldə edilən əmlakın lizing əşyası qismində lizing alana təqdim edən
- a. yalnız öz şəxsi vəsaiti hesabına əmlak əldə edib lizing alana təqdim edən
- b. yalnız cəlb olunmuş vəsait hesabına əmlak əldə edib başqasına təqdim edən
- c. öz vəsaiti və cəlb olunmuş vəsait hesabına mülkiyyət əldə edib lizing alana satan

215. 11. Maliyyə lizinginin maksimum müddəti.....əsasında müəyyən edilir.

- b. lizing əmlakının amortizasiyasının 50% müddəti ilə
- c. lizing müddəti onun iqtisadiyyatdakı ömrünə uyğun olmur.
- d. lizing alanın rentabellik səviyyəsinin təmin olunduğu müddətlə
- e. tərəflər arasındakı müqavilə
- ✓ a.) əmlakın amortizasiyası müddəti

216. 14. Lizing subyekti ola bilər:

- e. müstəsna hal kimi banklar ola bilərlər
- b. yalnız Azərbaycan Respublikasının qeyri-rezidentləri
- ✓ c) Respublikanın rezident və rezident olmayanlar
- d. rezident və qeyri-rezidentlər lizing subyekti ola bilməzlər.
- a. yalnız Azərbaycan Respublikasının rezidentləri

217. 1. Əməli lizingin müqavilə müddəti başa çatdıqda:

- b. lizing əşyasının bir hissəsi lizing verənə qaytarılır.
- ✓ c) lizing əşyası lizing verənə qaytarılır.
- a. lizing əşyası lizing alanın əmlakına çevrilir.
- d. mülkiyyət hüququnun keçməsi mümkün deyil.
- e. lizing əşyasının yalnız 30% lizing verənə qaytarılır

218. 4. Faktoring dedikdəbaşa düşülür.

- a. debitor borclarının alıcıya satılması əməliyyatları
- e. vasitəçi tərəfindən hesablaşma aparmaq
- ✓ c) vasitəçi tərəfindən satıcının debitor borclarının alınması
- d. vasitəçi tərəfindən satıcının kreditör borclarının alınması
- b. satıcının debitor borclarının satın alınması əməliyyatı

219. 5. Faktoring əməliyyatlarının aparılmasında məqsəd

- ✓ d) ödənişlərin ləngiməsinin qarşısını almaq

- e.hesablaşmaların səmərəli olması
- b.kredit əməliyyatlarının genişləndirilməsi
- a.depozit əməliyyatlarının genişləndirilməsi
- c. bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması

220. 6. Faktoring əməliyyatlarının aparılması əsas məqsədlərindən biridir:

- b.müştərilərlə münasibətlərin yaxşılaşdırılması
- e. bankın təsir gücünü artırmaq
- ✓ d) ləngimələrdən itkilərin qarşısını almaq
- a.bankın fəaliyyətinin genişləndirilməsi
- c. borcların hərəkətinə nəzarət

221. 22.Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- d. malların vaxtından əvvəl satılması
- e.debitör borclarının azaldılması
- b. borc öhdəliklərinin 2№ li kartotekada saxlanması
- a. satıcıya güzəştli ssuda almaq imkanı verir.
- ✓ c) borc öhdəliklərinin vaxtından əvvəl reallaşması

222. 24. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- b. malların vaxtından əvvəl satışında
- c. vergilərin ödənilməsində
- d. kreditlərin vaxtından əvvəl ödənilməsində
- ✓ a) bankın balansının quruluşunun sadələşdirilməsində
- e.borc öhdəliklərinin idarə olunmasında

223. 25. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- b. Mərkəzi Bankın faktoring idarəsi
- a. bankın kredit şöbəsi
- e. bankın baş mühasibi
- d. bankın uçot şöbəsi
- ✓ c) bankın faktoring bölməsi

224. 28. Faktoring zamanı faktor müştəriyə :

- ✓ c) malların dəyərinin vaxtından əvvəl ödənilməsi formasında maliyyələşdirir.
- b.yola salınmış malların dəyərinin ödənilməsi müddətini uzadır.
- d. vaxtında ödənilməmiş malların dəyərini ödəyir.
- e. sənədləri kartotekada saxlamaq hüququ verir
- a. kreditin ödənilməsi üzrə güzəştli şərait yaradır.

225. 31. Forfeytinq dedikdə başa düşülür:

- b. bank kreditinin veksəl kreditinə çevrilmə forması
- d. kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması
- e.kreditləşmə prinsiplərini təmin etmək
- a. bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
- ✓ c) kommersiya kreditinin bank kreditinə çevrilmə forması

226. 35. Trast əməliyyatıdır:

- b. kommersiya banklarının qeyri-kommersiya təşkilatlarına göstərdiyi etibar etmə xidməti
- e.kredit ittifaqlarına yardım etmək
- ✓ c) kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
- a. kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı
- d. qeyri-bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti

227. 42. Bankın trast şöbələri vasitəsi ilə aparılır:

- b. bütün sahələrin investisiyalaşdırılması
- ✓ c) qiymətli kağızlara investisiyalaşma
- e. kreditləşmə əməliyyatı
- a. sənayenin investisiyalaşdırılması
- d. sertifikatlara investisiyalaşma

228. Bankın filialı yerinə yetirə bilər:

- depozit cəlb etmək və ya hesablaşma əməliyyatları
- kreditləşmə obyektlərinin müəyyənləşdirilməsinin
- yalnız kredit əməliyyatlarını
- yalnız kassa əməliyyatları
- ✓ kredit təşkilatının lisenziyasında göstərilən bütün əməliyyatları

229. Universal bank:

- fiziki və hüquqi şəxslərə xidmət edir
- ✓ bütün bank əməliyyatlarını həyata keçirir
- qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə əlavə lisenziyaya malikdir
- manat və valyuta lisenziyasına malikdir
- investisiya fondlarını tənzimləyir

230. Bankın mahiyyəti ondadır ki, o:

- nağdsız dövriyyənin təşkili etməklə tədavüldəki pul külsini artırır
- əmanətlərin qəbulu ilə məşğul olur
- nağdsız dövriyyəni təşkil etməklə tədavüldəki pul külsini azaldır
- pul nişanələrinin emissiyasını həyata keçirir
- ✓ maliyyə vasitəçiliyi üzrə ixtisaslaşır

231. Azərbaycanda hal-hazırda kommersion banklarının sayı:

- 10-a qədərdir
- ✓ 50-yə qədərdir
- 40-a qədərdir
- 50-dən çoxdur
- 100-dən çoxdur

232. Müasir bank sistemi:

- iki pilləlidir (nizamlaşdırma və nəzarət funksiyalarını yerinə yetirən və təsərrüfat subyektlərinə xidmət göstərən banklar
- pillələrin sayı maliyyə sisteminin inkişaf səviyyəsindən asılıdır
- iki pilləlidir (kredit təşkilatları və qeyri bank kredit təşkilatları)
- ✓ iki pilləlidir (emissiya və kommersion bankları)
- üç pilləlidir (banklar, qeyri bank maliyyə institutları və müxtəlif kam-pa-ni-yaları)

233. Bankların mənafeyini müdafiə etmək üçün yaradılır:

- kredit ittifaqları
- sığorta kompaniyaları
- ✓ Banklar Assosiasiyası
- Mərkəzi Bankın ərazi idarələri
- investisiya fondları

234. Bazar iqtisadiyyatlı ölkələrdə bank sistemi ola bilər:

- çox pilləli

- √ yalnız iki pilləli
- yalnız dörd pilləli
- bir pilləli
- üç pilləli

235. Bank sisteminin yenidən qurulması:

- bankların hüquqi-təşkilatı formalarının yeniləşməsi
- bankların müflisləşməsi
- √ bankların birləşdirilməsi
- yaşamaq qabiliyyəti olmayan bankların ləğvi
- onun sağlamlaşdırılması

236. Lisenziya əsasında geniş bank əməliyyatlarını yerinə yetirir:

- √ Universal bank
- ərazi idarələri
- sahə banklar
- Mərkəzi Bank
- kredit ittifaqları

237. Pul vəsaitlərinin cəmləşdirilib yerləşdirilməsi məqsədi ilə yaradılır:

- Mərkəzi Bank
- kredit ittifaqları
- bank birləşmələri
- maliyyə bazarlarına Nəzarət Palatası
- √ kommersiya bankları

238. Kredit təşkilatlarının ittifaqı və assosiasiyası

- hökumətidir.
- √ qeyri-kommersiya təşkilatıdır.
- dövlətidir.
- fərdi şəxslərindir.
- kommersiya təşkilatıdır.

239. Funksional təyinatına görə banklar bölünürlər:

- bir pilləli və ya iki pilləli
- universal və ixtisaslaşmış
- regional, regionlararası, beynəlxalq
- xırda, orta, iri
- √ emission, depozit kommersiya

240. Dövlətin rəsmi pul kredit siyasətini həyata keçirir:

- kommersiya bankları
- Banklar qrupu
- Maliyyə Nazirliyi
- maliyyə bazarlarına Nəzarət Palatası
- √ Mərkəzi Bank

241. Ayrı-ayrı bank əməliyyatlarını yerinə yetirmək hüququ olan kredit təşkilatıdır.

- √ bank olmayan kredit təşkilatı
- sığorta kompaniyaları
- banklar
- bank assosiasiyası
- bank birlikləri

242. Bankın etibarlılığını əks etdirir:

- istehlak fondunun yetərliyi
- Nizamnamə fondunun yetərliyi
- ehtiyat fondunun yetərliyi
- yığım fondu
- ✓ kapitalın yetərliyi

243. Bankda əməyin həvəsləndirilməsi mənbəyidir:

- xüsusi capital
- ✓ istehlak fondu
- yığım fondu
- yetərlik əmsalı
- sığorta fondu

244. Kredit təşkilatının əsas məqsədidir:

- ✓ mənfəət əldə etmək
- müəssisələrə kassa xidməti göstərmək
- səhmdarlara dividend ödəmək
- müəssisələri kreditlə təmin etmək
- hesablaşmaları həyata keçirmək

245. Bankın ehtiyat fondunun səviyyəsi müəyyən edilir:

- ✓ nizamnamə kapitalına nisbətən faizlə
- xalis gəlirə nisbətən faizlə
- yığım fonduna nisbətən faizlə
- bütün kapitalın cəminə nisbətən faizlə
- mənfəətin həcmində nisbətən faizlə

246. Bankın mənsub olduğu bütün əmlakın pul ilə ifadəsidir:

- ✓ xüsusi kapital
- bankın fondu
- kapitalın yetərliyi
- nizamnamə fondu
- ehtiyat və sığorta fondu

247. Bölüşdürücü bank sistemi:

- iki pilləlidir.
- sahə banklarıdır
- üç pilləlidir.
- çox pilləlidir.
- ✓ bir pilləlidir.

248. Kredit təşkilatları ittifaqı və assosiasiyaları:

- istənilən bank əməliyyatlarını yerinə yetirə bilirlər.
- yalnız depozit və ssuda əməliyyatlarını yerinə yetirə bilirlər.
- yalnız hesablaşma əməliyyatlarını yerinə yetirə bilirlər.
- ✓ bank əməliyyatlarını yerinə yetirə bilməzlər.
- yalnız kassa əməliyyatlarını yerinə yetirə bilirlər

249. Xidmət sferasına görə banklar bölünürlər:

- bir və iki pilləli

- ✓ regional, regionlararası, beynəlxalq
- universal və ixtisaslaşmış
- filialsız və çox filiallı
- xırda,orta,iri

250. Mərkəzi Bankın yenidən maliyyələşmə əməliyyatıdır.

- dövriyyə krediti
- lombard krediti
- istehlak krediti
- kontokorrent krediti.
- ✓ stabilləşmə krediti

251. Mərkəzi Bankın ehtiyat kapitalı formalaşır:

- banklararası kreditlər hesabına
- Maliyyə Nazirliyinin ayırmaları hesabına
- ✓ Mərkəzi Bankın hesabat ilinin mənfəətindən ayırmalar hesabına

252. Mərkəzi Bankın kapital ehtiyatı müəyyən edilir:

- tədavüldəki nağd pulların 3% miqdarında
- tədavülə buraxılmış nağd milli valyutanın 5% miqdarında
- nizamnamə kapitalının 10% miqdarında
- ✓ tədavülə buraxılmış nağd milli valyutanın 15 % miqdarında
- tədavüldəki nağd pulların 8% miqdarında

253. Mərkəzi Bankın kapitalı ibarətdir:

- dövlət büdcəsindən verilən vəsaitdən
- a. yalnız Nizamnamə kapitalından
- a. Mərkəzi Bankın kapital ehtiyatından
- ✓ a) Nizamnamə kapitalı və kapital ehtiyatında
- veridi kreditlərə görə faizlərdən

254. Mərkəzi Bankın hesabat ilinin mənfəəti ilk növbədə yönəldilir:

- ✓ a) Mərkəzi Bankın kapital ehtiyatının formalaşmasına
- maddi marağ fondunun yaradılmasına
- keçən ilki itkilərin ödənilməsinə
- a. dövlət büdcəsinin formalaşmasına
- işçi heyətinin mükafatlandırılmasına

255. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- a. dövlət qiymətli kağızlarına qoyuluşlar
- hesablaşmaların təşkili.
- ✓ banknot emissiyası
- banklara qısa müddətli ssuda verilməsi
- kassa əməliyyatları

256. 25. Faktor- vasitəçi rolunda çıxış edə bilər:

- b. Mərkəzi Bankın faktoring idarəsi
- e. bankın baş mühasibi
- d. bankın uçot şöbəsi
- ✓ c) bankın faktoring bölməsi
- a. bankın kredit şöbəsi

257. 2. Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- a. borc öhdəliklərinin icarəyə verilməsi
- e. borc öhdəliklərinin istənilən şəxs tərəfindən ödənilməsi
- d. borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- ✓ c) borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti
- b. hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi

258. 12. Lizinq obyektini lizinq alana əvvəlcədən müəyyən olunmuş müddətə verildikdə lizinqalan:

- c. əsas fondları qaytara bilməz.
- e. köhnəlmə qiymətində qaytara bilər.
- b. əsas fondların yalnız bir hissəsini qaytara bilər.
- d. əsas fondların istifadə olunmamış hissəsini qaytara bilər.
- ✓ a) əsas fondları lizinq verənə qaytara bilər.

259. 16. Kredit riskindən irəli gələn itkilərin mümkün maliyyələşmə mənbəyi

- d. mənfəətdən verginin azaldılması
- c. bank xidmətlərinin maya dəyəri
- e. bankın xüsusi gəlirləri
- b. Mərkəzi Bankdakı məcburi ehtiyatlar hesabındakı vəsait
- ✓ a) ssudalar üzrə mümkün itkilərə görə ehtiyat vəsait

260. Bir borc alana və ya qarşılıqlı borcalanlar qrupuna maksimum risk hesablanır:

- bank öhdəliklərinin bankın aktivlərinə nisbəti
- bankın xüsusi vəsaitlərinin (kapitalın) bankın aktivlərinə nisbəti
- bankın buraxdığı xüsusi veksellərin bankın kapitalına nisbəti
- ✓ borc alanlara bankın ümumi tələbinin bankın kapitalına nisbəti kimi
- bankın yüksək likvidli aktivlərinin tələb ediləndə əmanətlər üzrə bankın öhdəliklərinin məbləğinə nisbəti kimi.

261. 15. Maliyyə lizinqinin müddəti başa çatdıqda:

- d. lizinq əşyasının yalnız 50% -i lizinq alanda qalır.
- b. lizinq əşyasının bir hissəsi lizinq verənə verilir.
- e. lizinq əşyasının yalnız köhnəlməyən hissəsi lizinq verəndə qalır
- ✓ c) lizinq əşyası tamamilə lizinq alanda qalır.
- a. lizinq əşyası lizinq verəndə qalır.

262. Bank istehlak krediti verir:

- ticarət təşkilatlarına
- sənaye müəssisələrinə
- kənd təsərrüfatına
- tikinti təşkilatlarına
- ✓ əhaliyə

263. 2. Faktoring fəaliyyətini müəyyənləşdirən amildir:

- b. hesablaşma sənədlərinin Mərkəzi Bankın hesabına ödənilməsi
- ✓ c) borc öhdəliklərinin qabaqcadan ödənilməsi üçün kredit formasında olan pul vəsaiti
- d. borc öhdəliklərinin qabaqcadan ödənilməsinə verilən nağd pul
- a. borc öhdəliklərinin icarəyə verilməsi
- e. borc öhdəliklərinin istənilən şəxs tərəfindən ödənilməsi

264. 19. Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- ✓ d) kassa aktivləri, Mərkəzi Bankdakı məcburi ehtiyatlar fondundakı vəsait
- a. bankın ehtiyatında olan kapital
- b. bankın əsas vəsaitə qoyuluşu

- c. bankın əmanətçilər qarşısındakı öhdəliklər
- e. əhaliyə verilən kreditlər

265. 5. Faktoring əməliyyatlarının aparılmasında məqsəd

- √ d) ödənişlərin ləngiməsinin qarşısını almaq
- a. depozit əməliyyatlarının genişləndirilməsi
- b. kredit əməliyyatlarının genişləndirilməsi
- e. hesablaşmaların səmərəli olması
- c. bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması

266. 20. Qiymətli kağızlar bazarında kredit təşkilatları kimi çıxışdır

- e. kredit bölüşdürücüsü
- d. Rezident və qeyri rezident
- a. Sığortalayan, sığortalanan
- c. Büdcə vəsaitinin bölüşdürücüsü
- √ b) Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, investor, emitent

267. 21. Likvidlik səviyyəsi və gəlirliliyinə görə bankın aktiv əməliyyatıdır

- √ a) Bankın kassasındakı nağd pul, qiymətli metallar, Mərkəzi Bankdakı müxbir hesabdakı vəsait qalığı
- d. Əsas vəsaitlər, qeyri maddi aktivlər, təsərrüfat malları
- e. faktoring əməliyyatı
- b. Ödəniş müddəti 30 günədək olan bank ssudaları
- c. Uzunmüddətli ssudalar, lizinə qoyulmuş vəsait, qiymətli kağızlara uzun müddətli qoyuluş

268. 24. Faktoring əməliyyatı zamanı satıcı üstünlük əldə edir:

- d. kreditlərin vaxtından əvvəl ödənilməsində
- b. malların vaxtından əvvəl satışında
- c. vergilərin ödənilməsində
- √ a) bankın balansının quruluşunun sadələşdirilməsində
- e. borc öhdəliklərinin idarə olunmasında

269. 22. Kredit verilən zamanı girov qoyulmuş əmlakın dəyəri

- d. Kredit məbləğinə bərabər olmalıdır
- b. Borc alan müəssisənin nizamnamə kapitalına müvafiq olmalıdır
- a. Kreditin məbləğindən aşağı olmamalıdır.
- e. kreditin məbləğindən aşağı ola bilər
- √ c) Verilmiş kreditin məbləğindən yüksək olmalıdır

270. 23. Bank kreditinin ilkin ödəniş mənbəyidir

- a. Girov qoyulmuş əmlak
- e. borc alanın mal ehtiyatı
- d. Əmlakın satışından gəlir
- c. Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- √ b) Məhsul satışından (iş və xidmətdən) gələn gəlir

271. 31. Forfeytinq dedikdə başa düşülür:

- b. bank kreditinin veksəl kreditinə çevrilmə forması
- a. bank kreditinin kommersiya kreditinə çevrilməsi forması
- e. kreditləşmə prinsiplərini təmin etmək
- d. kommersiya kreditinin ipoteka kreditinə çevrilməsi forması
- √ c) kommersiya kreditinin bank kreditinə çevrilmə forması

272. 24. Kreditin real dəyəri hesablanır

- a.Kredit üzrə faiz dərəcəsi ilə inflyasiya səviyyəsinin cəmi kimi
- e. tədavüldəki pulların həcmi ilə
- c.Kreditin məbləği ilə faizli pul məbləğinin cəmi kimi
- d.Faizli pulların məbləğindən inflyasiya səviyyəsi çıxılmaqla
- ✓ b).Kredit üzrə nominal faiz dərəcəsinə inflyasiya səviyyəsi çıxılmaqla

273. 25.Müddət baxımından ən geniş yayılmış kredit növüdür

- b.Ortamüddətli kreditlər
- c..Uzunmüddətli kreditlər
- d.Tələb edilmədən kreditlər (onkol kredit)
- e. lombard kreditləri
- ✓ a) Qısamüddətli kreditlər

274. 35. Trast əməliyyatıdır:

- d. qeyri-bank kredit təşkilatlarının öz müştərilərinə göstərdiyi hesablaşma xidməti
- a. kommersiya banklarının digər banklara göstərdikləri etibar etmə əməliyyatı
- ✓ c) kommersiya banklarının öz müştərilərinə göstərdiyi etibar etmə xidməti
- e.kredit ittifaqlarına yardım etmək
- b. kommersiya banklarının qeyri-kommersiya təşkilatlarına göstərdiyi etibar etmə xidməti

275. 27.Faktoring əməliyyatı zamanı müştəri ödəniş etmək hüququnu güzəştə gedir:

- a. maliyyə orqanlarına
- b. sığorta kompaniyalarına
- e. təşkilatçılara
- d. borc alanlara
- ✓ c) vasitəçilərə

276. 29. Adətən kredit firmaları satıcı faktordan alır:

- a.yola salınmış malların dəyərinin 50-60%-ni
- e.düzgün cavab yoxdur
- b. yola salınmış malların dəyərinin 60-70%-ni
- ✓ c) yola salınmış malların dəyərinin 80-90%-ni
- d.yola salınmış malların dəyərini tam (100%)

277. 34. Trast əməliyyatının təşəkkülünə səbəb:

- b. kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət
- e.sığorta orqanlarının bu əməliyyatda iştirakını azaltmaq
- a. sığorta orqanlarının qeyri-bank təşkilatları ilə rəqabəti
- d. kommersiya bankları arasındakı rəqabət
- ✓ c) kommersiya bankları ilə digər kredit-maliyyə institutları arasındakı rəqabət

278. 32. Forfeytinq faktoringdən fərqlənir:

- d. forfeytinq borc öhdəlikləri portfelinin ümumi idarə edir.
- c. forfeytinq zamanı banklar və ixtisaslaşmış kompaniyalar ödəməmək riskini nisbətən öz üzərinə götürürlər.
- Bütün cavablar düzdür
- b.dövriyyə kapitalının dövriyyəsinin qısa müddətli kreditləşməsi həyata keçirilir.
- ✓ a) forfeytinq zamanı əsas fondların hərəkətinin qısa və uzun müddətli kreditləşməsi həyata keçirilir.

279. 36. Trast işi vasitəsi ilə bankların təsir dairəsi artır:

- c. yalnız fond birjalarına
- a. yalnız qiymətli kağızlar bazarına
- ✓ b) qiymətli kağızlar bazarı və fond birjalarına

- e.əhaliyə
- d. iqtisadi vəziyyətə

280. 38. Trast xidmətlərinin sürətlə artmasına səbəb:

- c. bankların likvidliyinin inkişafı
- ✓ b) banklararası bazarda bankların vəziyyətinin yaxşılaşması və bankın imicinin yüksəlməsi
- a. bankın iqtisadiyyata təsirinin artması
- d. bankların qeyri-bank kredit təşkilatları arasındakı iqtisadi münasibətlərin inkişafı
- e. bank imicinin yüksəlməsi

281. 40. Trast əməliyyatlarını həyata keçirməklə kommersiya bankları yerinə yetirirlər:

- d. pul vəsaitlərinin mənfəət əldə etmək məqsədilə yerləşdirilməsi
- b. nəzarət funksiyasını
- ✓ c) pul kapitallarının yığılıb istehsala yönəldilməsi
- a. bölüşdürücü funksiyanı
- e. hesablaşma əməliyyatlarını sürətləndirməkdə

282. 23. Faktoring zamanı satıcı üstünlük əldə edir:

- a. hesablaşmaların aparılmasında vəsaitlə qənaətdə
- d. malların vaxtından əvvəl satışında
- b. borc öhdəliklərinin kartotekada saxlanmasında
- e. müqaviləyə riayət olunmasında
- ✓ c) ödənilməmək riskindən azad olmaqda

283. 27. Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür

- c. Lizing faktoring
- ✓ b) Ssuda əməliyyatı
- d. Xarici valyutanın satın alınması
- e. trast əməliyyatları
- a. Kassa əməliyyatı

284. 28. Bank tərəfindən müştərinin hesabındakı vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır

- d. Kredit xətti
- c. Akseptli kredit
- e. forfeyting
- b. Faktoring
- ✓ a) Overdraft

285. 41. Bankın trast şöbələri vasitəsi ilə:

- e. ssuda kapitalı nizamnamə kapitalına çevrilir
- b. maliyyə kapitalı ssuda kapitalına çevrilir.
- a. ssuda kapitalı ipoteka kapitalına çevrilir.
- ✓ c) ssuda kapitalı saxta kapitala çevrilir.
- d. ipoteka kapitalı ssuda kapitalına çevrilir.

286. 43. Kapitalın və ya mirasın idarə edilməsi necə adlanır

- e. kreditor
- b. fiziki şəxs
- d. köməkçi şəxs
- ✓ c) etibarlı şəxs
- a. hüquqi şəxs

287. 29. Banklar aşağıdakı prinsiplərə riayət edildikdə kredit verir

- b.müddətlilik, ödəncilik, təminatlılıq, məqsədlilik,fərđi yanaşma
- c.Təminatlılıq, qaytarılmaqlıq, müddətlilik, məqsədlilik, fərđi yanaşma
- a.təminatlılıq,qaytarılmaqlıq, müddətlilik, məqsədlilik
- √ d). qaytarılmaqlıq, müddətlilik, ödəncilik, təminatlılıq, fərđi yanaşma
- e. qaytarılma və təminatlılıq

288. 30.Kreditin qaytarılmağını təmin edən forma deyildir

- e. havadarlıq
- √ d).Dövlət əmlakı
- b.Bank zəmanəti
- c.Himayədarlıq
- a.Girov

289. 30.Forfeytinq nədir:

- √ b) veksellərin satın alınması yolu ilə ixracı kreditləşdirmək
- c. istiqrazların satın alınması yolu ilə ixracatçını kreditləşdirmək
- d. ixrac əməliyyatlarının uçotunu aparmaq.
- e.ixrac əməliyyatlarına nəzarəti təmin etmək
- a. kreditləşmə yolu ilə ixracatçını maliyyələşdirmək

290. 31.Daşınmaz əmlakın girov olduđu kredit adlanır

- b.Dövlət
- √ d).İpoteka
- c.Blank
- e. kontokorrent
- a.Qısamüddətli

291. 33. Forfeytinq faktorinqdən onunla fərqlənir ki,

- √ b) forfeytinq yalnız əldə edilmiş veksellərə aiddir.
- c. forfeytinqdə banklar ödənməmək riskini nisbətən öz üzərinə götürürlər.
- a. forfeytinq dövriyyə kapitalının dövriyyəsində qısa müddətli kreditləşmə ilə iştirak edir.
- d. forfeytinq satıcının borc öhdəliklər portfelinin idarə edilməsində iştirak edir.
- e.düzgün cavab yoxdur

292. 39. Trast işinin spessifik əlamətidir:

- b. banklar onlara etibar edilmiş kapitallar yalnız istiqrazlara yerləşdirirlər.
- √ c) banklar onlara etibar edilmiş kapitalları səhmlərə və istiqrazlara yerləşdirirlər.
- a. banklar onlara etibar edilmiş kapitalları iqtisadiyyatın inkişafına yönəldir.
- e.etibar edilmiş vəsaitdən hesablaşmalarda istifadə edilir
- d. banklar onlara etibar edilmiş kapitalları bankın nizamnamə fonduna yerləşdirirlər.

293. 32.Bankın kredit potensialıdır

- e. bankın mənfəət hesabına yaradılan fondları
- b.Bank tərəfindən cəlb edilmiş vəsait
- √ c).Bank tərəfindən səfərbər edilən vəsaitdən likvidlik ehtiyatı çıxıldıqdan sonra qalan məbləğ
- d.Bankın nizamnamə kapitalı
- a.Bank tərəfindən səfərbər edilən vəsaitlərin ümumi məbləği

294. 44. Trast əməliyyatlarının yerinə yetirilməsi bankın funksiyasıdır.

- e. ictimai təşkilatlara yardım etmək
- √ c) fiziki şəxslərə trast xidməti göstərmək
- b. digər kommersiya banklarına trast xidməti göstərmək

- a. sığorta orqanlarına trast xidmətinin göstərilməsi
- d. maliyyə orqanlarına trast xidməti göstərmək

295. 32. Girov qismində çıxış edə bilər:

- c. qiymətli kağızlar gələcək dövrün gəlirləri və xərc ehtiyatlar
- e. ehtiyat fondu və gələcək dövrün gəlirləri
- ✓ a) əsas fondlar, ehtiyatlar və qiymətli kağızlar
- d. gələcək dövrün gəlirləri və nizamnamə kapitalı
- b. ehtiyatlar, qiymətli kağızlar və gələcək dövrün gəlirləri

296. 46. Agent sövdələşməsi üzrə bankın trast şöbəsinin xüsusiyyəti ondadır:

- a. bütün xidmətlər satıcının sifarişi ilə yerinə yetirilir.
- ✓ b) bütün xidmətlər müştərinin sifarişi ilə yerinə yetirilir.
- c. bütün xidmətlər bankın istəyi ilə aparılır.
- e. bütün xidmətlər bankın tövsiyyəsi ilə aparılır
- d. bütün xidmətlər MB göstərişi ilə aparılır.

297. 33. Müəssisənin kredit qabiliyyətidir:

- a. kredit almaq
- e. resursları artırmaq
- d. kredit riskini azaltmaq
- ✓ b) kredit alıb geri qaytarmaq
- c. krediti qaytarmaq

298. 47. Hüquqi şəxslərə trast xidmətidir:

- c. bankın likvidliyinin idarə edilməsi
- ✓ a) korporasiyanın pensiya fondunun idarə edilməsi
- b. korporasiyanın işçi heyətinin idarə edilməsi
- e. korporasiyanın maliyyə nəticələrinin idarə edilməsi
- d. firmanın rentabelliyyəsinin idarə edilməsi

299. 34. Borc alanın kredit qabiliyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır:

- ✓ c) likvidlik əmsalları və maliyyə möhkəmliyi
- b. likvidlik əmsalı və dövriyyə aktivlərinin dövriyyəsi
- e. likvidlik əmsalları və ona riayət olunması
- d. likvidlik əmsalları və xərclərdən istifadə
- a. ancaq likvidlik əmsalları

300. 48. Bankın trast şöbələri öz xidmətinə görə alırlar:

- e. faiz
- b. dividend
- ✓ c) komission mükafat
- d. differensial əmək haqqı
- a. möhkəm əmək haqqı

301. 35. Müştərinin tapşırığı ilə onun öz adından öz hesabına aparılan əməliyyatdır

- c. kreditləşmə əməliyyatı
- d. ssuda əməliyyatları
- ✓ b) komission əməliyyatı
- e. lombard əməliyyatı
- a. aksept əməliyyatı

302. 49. Hüquqi şəxslərə trast xidmətinə aiddir:

- c. xüsusi fondların yaradılmasında iştirak
- b. mənfəətdə iştirak
- d. ehtiyat fondunun yaradılmasında iştirak
- e. qiymətli kağızlar portfelinin idarə edilməsi
- ✓ a. korporasiyanın likvidliyinin idarə edilməsi

303. 36. Kommersiya krediti alətidir.

- e. ödəmə tapşırıqları
- d. çeklər
- a. səhmlər
- ✓ c) veksellər
- b. istiqrazlar

304. 37. Avanslaşdırılmış dəyərin kreditordan borcalana və əksinə hərəkətidir.

- c veksəl
- a. hesablaşma
- b. kredit müqaviləsi
- e. hesab müqaviləsi
- ✓ d). kredit

305. 38. Kredit üzrə öz borcunu vaxtında və tam ödəmək qabiliyyətidir.

- ✓ c.) kredit qabiliyyətliliyi
- b. hesablaşma qabiliyyətliliyi
- e. risklik qabiliyyəti
- a. ödəmə qabiliyyətliliyi
- d. likvidlik qabiliyyəti

306. 50. Üçtərəfli lizinq əməliyyatı aparılırmı

- c. yalnız Mərkəzi Bankın razılığı ilə
- e. yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə
- a. yox
- ✓ b) bəli
- d. yalnız Maliyyə Nazirliyinin razılığı ilə

307. 39. Bank krediti alətidir

- e. vaxtı keçmiş borc
- c. kredit müqaviləsi
- d. bank hesabı müqaviləsi
- a. mal-material qiymətliləri
- ✓ b.) qaytarılmaqlıq

308. 40. Blank ssudalarının təminatıdır

- ✓ D).Kredit müqaviləsi
- e. havadarlıq
- B.Himayədarlıq
- A.Zəmanət
- C.Girov

309. 41. Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

- C.Qiymətli metallar
- D,Malmaterial qiymətliləri
- ✓ A).Pul vəsaitləri

- e. vaxtı keçmiş borclar
 - B.Daşınmaz əmlak
- 310.** 42.Kommersiya bankının kredit siyasətini müəyyən edən bank daxili amil
- B.Müştəri bazası
 - D.Mərkəzi Bankın pul-kredit siyasəti
 - √ A).İşçilərin bacarığı və təcrübəsi
 - C.Rəqib bankların mövcudluğu
 - e. likvidlik
- 311.** 51. Bir dəfəlik sövdələşmə lizinqin hansı formasına aiddir
- e. həmişəlik lizinqə
 - √ c) müddətli lizinqə
 - a. bərpa olunan lizinqə
 - b.qeyri-standart lizinqə
 - d. standart lizinqə
- 312.** 43.Overdraft dedikdə
- C.Blank krediti
 - A.Birdəfəlik müddəti kredit
 - D.Dövriyyə vəsaitlərinə tələb olunanadək kredit
 - √ B).Ödəmə krediti
 - e. əmək haqqına kredit
- 313.** 45.Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir
- B.İstifadəçilik
 - A.Bölüşdürücülük
 - e. yetərlik
 - √ C).Müddətlilik
 - D.Likvidlik
- 314.** 46.Kreditləşmənin ödəməlik prinsipi tələb edir
- B.Kredit təminatlı olsun
 - e. kreditdən səmərəli istifadə olunsun
 - √ C).Kreditə görə haqq ödənilsin
 - A.Kredit qaytarılsın
 - D.Zəminlik olsun
- 315.** 47.Bankın faiz dərəcəsinə təsir edir
- B.Bankın vəziyyəti
 - √ C).Kredit resurslarının quruluşu
 - D.Müştərinin vəziyyəti
 - e. bankın müştəri ilə münasibəti
 - A.Kreditin təminatlılığı
- 316.** 48.Bank faizi müəyyənləşdirilərkən bank nəzərə almır
- e. əmanətlərə görə faiz dərəcəsi
 - D.Ölkədə pul tədaviyünün vəziyyəti
 - B.Kreditə olan tələb
 - √ C).Bankın gəlirlilik səviyyəsi
 - A.Müştərilərlə depozitlərə görə ödənilən orta faiz dərəcəsi
- 317.** 49.Kreditin təminat formasıdır

- √ A).Maddi qiymətlilər
- D.Xüsusi təyinatlı fondlar
- B.Borc alanın mənfəəti
- C.Əmək haqqı fondu
- e. kredit sifarişi

318. 50.Kreditləşmə prosesində bankın müştəriyə fərqli yanaşmasında.....əsas götürülür

- √ C).Kredit qabiliyyəti
- e. işgüzarlılığı
- B.Maliyyə vəziyyəti
- A.Təminatı
- D.Yararlılığı

319. 51.İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- C.Sabit qalır
- e. sürüşkən olur
- A.Azalı
- D.Həndəsi silsilə ilə artır
- √ B).Artır

320. 52.Kreditə olan tələb kreditə görə faiz dərəcəsini

- B.Dəyişməz qalır
- e. Həndəsi silsilə ilə artır
- D.Ədədi silsilə ilə azalı
- √ C).Artırır
- A.Azaldır

321. 53.Kreditin qiyməti adlanır

- e. kreditin həcmi
- A.Verilən məbləğ
- D.Vaxtı keçmiş borc
- B.Ödənilən məbləğ
- √ C).Bankın faiz dərəcəsi

322. 54.Kreditləşmə prinsipi deyildir

- D.Təminatlılıq
- e. qaytarılmaqlıq
- A.Müddətlilik
- B.Differensial münasibət
- √ C).Kreditin məbləği

323. 55.Dövriyyə vəsaitlərinin təşkilinə verilən kredit

- B.Orta müddətlidir
- A.Müddətsizdir
- e. orta və uzun müddətlidir
- D.Uzun müddətlidir
- √ C).Qısa müddətlidir

324. 56.Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- D.Müddətli
- e. təminatlı
- C.Fasiləli

- ✓ B).Ödəmə
- A.Birbaşa

325. 57.Təminatlı kredit.....adlanır

- ✓ B).Blank krediti
- e. ankol kredit
- A.Müvəqqəti ehtiyaclara kredit
- D.Birbaşa kredit
- C.Mövsümi xərclərə kredit

326. Aşağıdakılardan kapital qoyuluşu subyektinə aid olanları göstərin

- istehlakçılar
- korporasiyalar
- bələdiyyələr
- neftayırma zavodu
- ✓ sifarişçilər

327. 58.Təsərrüfat subyektləri üçün ümumi xarakter daşımayan obyektidir

- B.Dövriyyə vəsaitlərinin tamamlanması
- ✓ C).Heyvandarlıq
- A.Mal material qiymətliləri
- e. istehsalın genişləndirilməsi
- D.Əmək haqqının ödənilməsi xərcləri

328. Aşağıdakılardan investisiyanın maliyyələşmə mənbələrinə aiddir

- xarici fiziki şəxs
- qısa müddətli ssuda
- fiziki şəxs
- hüquqi şəxs
- ✓ uzunmüddətli ssuda

329. 59.Ssuda hesabının debet qalığı nəyi göstərir

- D.Müəssisənin rentabelliyini
- e. müəssisənin gəlirliliyini
- ✓ B).Müəssisənin banka borcunu
- A.Müəssisənin sərbəst vəsaitini
- C.Müəssisənin mənfəətliliyini

330. İnvestisiyanın texnoloji quruluşunda istifadə edilmir

- işçilərə əmək haqqı
- maşın,avadanlıq,alətlər alınmasına
- sair tikinti işləri və xərclərə
- tikinti-quraşdırma işlərinə xərclər
- ✓ istehsal sahələrinə kapital qoyuluşu

331. 60.Kontokorrent hesab

- A.Aktiv hesabdır
- e. Nastro hesabıdır
- C.Passiv hesabdır
- ✓ B).Aktiv passiv hesabdır
- D.Müxbir hesabdır

332. Kapital qoyuluşu dedikdə başa düşülür:

- ✓ ümumi daxili məhsulun əsas fondların təkrar istehsalına istifadə olunması
- fondların formalaşmasına vəsait qoyuluşu
- istehlaka vəsait qoyuluşu
- bankın nizamnamə kapitalının formalaşması
- ümumi daxili məhsulun sosial mədəni tədbirlərə xərclənməsi

333. Kapital qoyuluşu formasıdır:

- bankın ehtiyat fondunun yaradılması
- bankın ümumi kapitalının formalaşması
- bankların rentabelliyyəsinin yüksəldilməsi
- ✓ yeni əsas fondların yaradılması
- maya dəyərinin aşağı salınması

334. 61.Kontokorrent hesabdan kredit qalığı nəyi göstərir

- ✓ B).hesabda sərbəst vəsait olmasını
- C.bankın borcunu
- D.Müəssisənin gəlirliliyini
- e. təminatlı borcu
- A.Hesabda vəsaitin azalmasını

335. İnvestisiya dedikdə başa düşülür:

- bank fondlarının formalaşmasına vəsait qoyuluşu
- ✓ gələcəkdə mənfəət əldə etmək məqsədi ilə iqtisadi layihələrin həyata keçirilməsi
- mənfəət əldə etmək məqsədi ilə vəsait qoyuluşu
- ehtiyat fondlarının yaranmasına vəsait qoyuluşu
- düzgün cavab yoxdur

336. 62.Kontokorrent hesab açılır

- e. rentabelli müəssisələrə
- ✓ C).Bankın etimadını qazanan təşkilatlara
- D.Pis işləyən təşkilatlara
- A.Sənaye müəssisələrinə
- B.Ticarət təşkilatlarına

337. İnvestisiya fəaliyyəti hesab edilir:

- ✓ vəsait qoyuluşu prosesi ilə gələcəkdə gəlir əldə etməyin vəhdəti
- kredit resurslarının formalaşması
- hesablaşmaların sürətləndirilməsi
- real sektorun kreditləşdirilməsi
- dövriyyə vəsaitlərinə vəsait qoyuluşu

338. İnvestisiya bankınqinə daxil edilən xidmətdir:

- ✓ qiymətli kağızların ilkin və təkrar yerləşdirilməsi ilə əlaqədar xərclər
- qiymətli kağızların yalnız ilkin yerləşdirilməsi ilə əlaqədar xidmət
- yalnız təkrar qiymətli kağızlar bazarındakı xidmət
- qiymətli kağızların hazırlanması xərcləri
- qiymətli kağızlar bazarının formalaşması xidməti

339. 63.Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- e. əlavə kreditlər verildikcə
- ✓ B).Hesaba vəsait daxil olduqca
- D.Ödəniş vaxtı çatdıqca

- A.Birdəfəlik qaydada
- C.Müqavilədə göstərilən müddətlərdə

340. İnvestisiya bankın əsas ilkin funksiyasıdır:

- qiymətli kağızların yalnız təkrar bazarda yerləşdirilməsi
- yalnız qiymətli kağızların emissiyası(buraxılışı)
- ✓ qiymətli kağızların emissiyası və ilkin yerləşdirilməsi
- qiymətli kağızlardan istifadə
- yalnız qiymətli kağızların yerləşdirilməsi

341. 64.Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin cari hesabı

- A.Sərbəst fəaliyyət göstərir
- ✓ B).Kontokorrent hesabla birləşir
- D.Faizlərlə fəaliyyət göstərir
- C.Büdcə hesabı ilə birləşir
- e. vaxtı keçmiş ssuda hesabı ilə birləşir

342. İnvestisiya bankınqinə daxildir:

- ✓ kompaniyanın qiymətli kağızlarının ilkin yerləşdirilməsinin təşkili
- bankın nizamnamə kapitalının formalaşması
- qiymətli kağızların buraxılışı
- qiymətli kağızların emissiyası
- xüsusi təyinatlı fondların yaradılması

343. İnvestisiya bankınqə daxil edilir:

- xüsusi təyinatlı fondların yaradılması
- investisiya müqaviləsinin bağlanması
- ✓ müştərilərin qiymətli kağızlar portfelinin idarə edilməsi
- mənfəət əldə etmək
- qiymətli kağızlara xərcin azaldılması

344. Vəsait qoyuluşu obyektləri üzrə investisiyaya aiddir:

- mövcud
- portfel
- ✓ real
- birbaşa
- dolayı

345. Real investisiya dedikdə vəsait qoyuluşu başa düşülür:

- ✓ maddi resurslara qoyuluş
- investisiya obyektlərinin bazar qiymətlərinin artımına qoyuluş
- müxtəlif maliyyə aktivlərinə qoyuluş
- müəssisələrin nizamnamə kapitalına qoyuluş
- nizamnamə kapitalının artırılması

346. 14.Maliyyə investisiyası dedikdə vəsait qoyuluşubaşa düşülür.

- a. investisiya obyektlərinin bazar dəyərinin artmasına
- b. müəssisələrin nizamnamə kapitallarına
- e. rentabelliğin yüksəldilməsinə
- ✓ c) qiymətli kağızlara bank depozitlərinə
- d. qeyri maddi aktivlərə

347. 15.Portfel investisiyasıdır:

- c. müəssisələrin nizamnamə kapitalına qoyuluşları
- b. maliyyə aktivlərinə vəsait qoyuluşu
- e. rentabelliğin yüksəldilməsinə vəsait qoyuluşu
- a. maddi və qeyri maddi aktivlərə vəsait qoyuluşu
- √ d) gəlir əldə etmək məqsədi ilə iqtisadi aktivlərə vəsait qoyuluşu

348. 19. İnvestisiya kreditləşməsi nə ilə müşayiət edilir:

- c. maddi qiymətlilərin qalığı haqqında məlumatla
- e. kredit sifarişi ilə
- a. müddətli öhdəçiliklə
- d. kredit planı ilə
- √ b) texniki iqtisadi əsaslandırma

349. 20. Ssuda müddətində qeyd olunmuş faiz dərəcələri

- e. maliyyə vəziyyəti ilə əlaqədar dəyişir
- a. vəziyyətdən asılı olaraq dəyişə bilər.
- b. üzən dərəcədə olur.
- d. kreditləşmə obyektindən asılı olaraq dəyişir.
- √ c) dəyişilmir.

350. 21. İnvestisiya krediti rəsmiləşdirilərkən əsasən girov kimi çıxış edir.

- c. yolda olan mallar
- d. yola salınmış mallar
- e. ambardakı mal material qiymətliləri
- √ b) daşınmaz əmlak
- a. mal material qiymətliləri

351. 22. Əsaslı tikinti dedikdəbaşə düşülür.

- e. tikinti-quraşdırma işləri
- √ d) istehsal və qeyri- istehsal təyinatlı əsas fondlarının yaradılması prosesi
- a. yalnız istehsal təyinatlı əsas fondların yaranması
- c. istehsal və qeyri-istehsal təyinatlı fondların yaranması.
- b. yalnız qeyri- istehsal təyinatlı əsas fondların yaranması

352. 23. İnvestor hansı investisiya fəaliyyətini həyata keçirir:

- a. obyektin inşası
- e. tikinti-quraşdırma işləri
- d. kommunikasiya işlərini yerinə yetirir
- √ c) tikinti obyektini maliyyələşdirir.
- b. yeraltı işlərin görülməsini

353. 24. Obyektin smeta dəyəri müəyyənləşdirilir:

- b. podratçı tərəfindən
- √ c) layihə təşkilatı tərəfindən
- e. mühasib tərəfindən
- a. sifarişçi tərəfindən
- d. maliyyələşdirən bank tərəfindən

354. 25. Obyektin smeta dəyərinin müəyyənləşdirməyə əsas verir:

- c. Maliyyə Nazirliyinin normativ sənədləri
- √ b) layihə və işçi sənədləri
- d. obyekt və lokal hesablaşmalar

- a. maliyyələşdirən bankın normativ sənədləri

355. 26. Bankın investisiya portfelidir:

- d. kassa əməliyyatları nəticəsində əldə edilən kredit pulların məcmusu
- ✓ a) bankın aktiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- c. hesablaşma əməliyyatları nəticəsində bankın əldə etdiyi qiymətli kağız
- b. bankın passiv əməliyyatları nəticəsində əldə etdiyi qiymətli kağızların məcmusu
- e. xarici bankların yerləşdirdiyi vəsait

356. 27. Hansı halda qiymətli kağızlar bank investisiyasının obyektinə ola bilər:

- ✓ a) borc öhdəlikləri kimi çıxış etdikdə
- e. debitor borcu hesab edildikdə
- d. hesablaşma əməliyyatı obyektinə hesab edildikdə
- c. kreditor borcu hesab edildikdə
- b. bank kreditləşməsinin obyektinə olduqda

357. 28. Bir investor kimi bankın əsas məqsədlərindən biridir:

- c. vəsaitlərin ödəncili olması
- e. rentabelliğin təmin edilməsi
- d. vəsaitlərin müddətliliyinin təmin edilməsi
- ✓ b) vəsaitlərin qorunub saxlanmasının təmin edilməsi
- a. vəsaitlərin geri qaytarılmasının təmin edilməsi

358. 29. Investor kimi bankın əsas məqsədlərindən biridir:

- e. vəsaitlərin müddətliliyinin qorunması
- ✓ a) qoyuluşların təhlükəsizliyi və onların artımı
- b. vəsaitlərin vaxtında geri qaytarılması
- d. vəsaitlərin ödənciliyini təmin etmək
- c. vəsaitlərdən maksimum istifadə etmək

359. 30. Qiymətli kağızların likvidliyi onun sahibi üçün nə deməkdir

- e. qoyulmuş vəsaitlərin təminatlılığı
- d. işlərin mənfəətliliyinin təmin edilməsi
- a. onlardan tez istifadə olunması
- ✓ b) bu qiymətli kağızların pula çevrilməsi
- c. qoyulmuş vəsaitlərin vaxtında qaytarılması

360. 31. Bankın qiymətli kağızlar portfelinin funksiyasıdır:

- a. qiymətli kağızların satışının təmin edilməsi
- e. qiymətli kağızların buraxılışı
- ✓ b) likvidlik ehtiyatının yaradılması
- c. reallaşdırılmış qiymətli kağızların vaxtında qaytarılması
- d. rentabelli fəaliyyətin təmin edilməsi

361. 32. Bankın qiymətli kağızlar portfelinin tərkibinə daxildir:

- d. kredit portfeli
- e. ssuda portfeli
- a. pul portfeli
- c) ticarət portfeli
- ✓ b. sənaye portfeli

362. 33. Qiymətli kağızlar portfelinə daxildir

- a. sənaye portfeli
- b. səhmdar portfeli
- ✓ c) investisiya portfeli
- d. pul portfeli
- e. kredit portfeli

363. 35. Bankın qiymətli kağızlar portfeli investisiya kompaniyalarının portfelindən nə ilə fərqlənir

- b. o tamamlana bilmir.
- c. o sürüşkəndir.
- e. o dəyişməzdir
- d. o geri çağrılıdır.
- ✓ a) o tamamlana biləndir.

364. 36.Fond bazarında ən sərrast və təhlükəsiz hesab edilir:

- a. bankın səhmləri
- d. bələdiyyələrin səhmləri
- ✓ c) dövlətin borc öhdəlikləri
- b. müştərilərin sertifikatları
- e. kompaniyaların səhmləri

365. 37.Qiymətli kağızlar uçota qəbul edilirlər:

- b. onlara olan tələb və təklif əsasında
- d. onların reallaşmasına olan plan xərcləri əsasında
- ✓ c) onların əldə edilməsinə faktiki xərclərlə
- a. onların əldə edilməsinə plan xərcləri üzrə
- e. onların rentabellik səviyyəsi ilə

366. 38. İntestisiyanın birbaşa kreditləşdirilməsinin təşkili üzrə bank işində əsas yer tutur.

- a. investisiya prosesinin təminatı
- e. investisiya portfeli
- d. borc alanın ödəmə qabiliyyəti
- b. layihə smeta sənədlərinin səmərəliliyinin qiymətləndirilməsi
- ✓ c) investisiya layihələrinin səmərəliliyi

367. 39. İntestisiya bank kreditləşməsidir.

- c. bank resurslarının sosial-nəzəri tədbirlərə qısa müddətə qoyuluşu
- b. bank resurslarının sənayeyə uzun müddətə qoyuluşu
- ✓ a) real investisiyalaşmaya bank resurslarının qoyuluşu
- e. bank resurslarının kənd təsərrüfatına qoyuluşu
- d. vəsaitlərin iqtisadiyyatın real sektoruna qoyuluşu

368. 40. Bankın investisiya kreditləşməsi zamanı bank:

- e. qayda Mülki Məcəllə ilə müəyyən edilir
- ✓ b) investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri öz üzərinə qəbul etmir.
- c. qayda Mərkəzi Bank tərəfindən müəyyən edilir.
- a. investisiya layihələrinin reallaşması ilə əlaqədar riskləri bank öz üzərinə götürür.
- d. investisiya layihələrinin reallaşması ilə əlaqədar məsuliyyət daşıyır.

369. 41.Bankın investisiya kreditinin geri qaytarılması təmin edilir:

- e. rentabelliğin yüksəlməsi hesabına
- a. müəssisənin mənfəəti hesabına
- d. layihənin maya dəyərinin aşağı salınması hesabına
- ✓ c) müəssisənin pul axını hesabına

- b. bankın ssudası hesabına
- 370.** 42.Bankın investisiya kreditləşməsinin obyektidir:
- √ a) real sektor təşkilatlarının investisiya layihəsi
 - b. real sektorun mal-material qiymətliləri
 - c. qeyri real sektorun əsas fondları
 - e. görülən işlər
 - d. real sektorun əmlakı
- 371.** 43.İnvestisiya riski dedikdə nə başa düşülür
- c. mənfəətin xüsusi təyinatlı fondlara köçürülməsi
 - b. investisiya tədbirlərinin maya dəyərinin artması
 - d. vəsaitlərin normadan artıq xərclərə yönəldilməsi
 - e. normativlərin düzgün müəyyən olunmaması
 - √ a) investisiya itkiləri və gəlirlərin əldə edilməməsi
- 372.** 44.Spessifik investisiya riskidir:
- b. daxili iqtisadi
 - a. xarici iqtisadi
 - e. bank fəaliyyəti
 - d. inflyasiya riski
 - √ c) investisiya portfeli riski
- 373.** 45.İnvestisiya layihəsinin maliyyə təminatıdır:
- b. təsərrüfat sahəsində iqtisadi vəziyyətin təsdiqi
 - a. risklərin qiymətləndirilməsi planı və onların sığortalanması üsulları
 - e. gəlir çıxar balansı
 - c. mənfəət bölüşdürmə planı və rentabellik
 - √ d). maliyyə planı
- 374.** 46.İpoteka kreditində kreditin qaytarılmasına zəmanət kimi çıxış edir:
- e. düzgün cavab yoxdur
 - c. qiymətli kağızların girovu
 - b. qiymətli metalların girovu
 - √ d) daşınmaz əmlakın girovu
 - a. mal-material qiymətlilərinin girovu
- 375.** 47.İpotekanın predmeti kimə məxsus olmalıdır:
- b. mülkiyyət formasında kommersion bankına
 - e. banka
 - d. müəssisə və təşkilatlara
 - √ c) girov qoyana
 - a. dövlətə
- 376.** 65.Ssuda üzrə öhdəliyin zəmanətçisi kimi hansı subyekt çıxış edə bilər
- D.Yalnız sığorta kompaniyalar
 - B.Yalnız banklar
 - C.Müxtəlif fondlar
 - √ A).Maliyyə cəhətcə möhkəm təşkilatlar və bank
 - e. investisiya fondları
- 377.** 66.Banka girov qoyulmuş əmlak sığortalanır

- A.Girov götürən tərəfindən
 - C.Üçüncü şəxs
 - √ B).Girov qoyan tərəfindən
 - e. dövlət tərəfindən
 - D.Sığorta kampaniyası
- 378.** 67.. Bank krediti hesab edilir:
- b. istiqraz formasında hökumətə verilən kredit
 - √ c) pul formasında verilən kredit
 - d. yalnız əhaliyə verilən kredit
 - e. sertifikat formasındakı kredit
 - a. mal formasında verilən kredit
- 379.** 68.Bank krediti və kredit münasibətlərinin subyektidir:
- a. yalnız təsərrüfat təşkilatları
 - e. düzgün cavab yoxdur
 - √ d) göstərilənlərin hamısı
 - c. yalnız dövlət
 - b. yalnız əhali
- 380.** 69.Kredit sövdələşməsində kredit münasibətlərinin subyektləri həmişə çıxış edirlər:
- √ c) kreditor və borcalan qismində
 - e. yalnız səhmdar qismində
 - d. nəzarətçi qismində
 - b. yalnız borcalan qismində
 - a. yalnız kreditor qismində
- 381.** 70.Bank kreditor kimi çıxış edir:
- e. əməliyyata görə faiz əldə etdikdə
 - d. mənfəət əldə etdikdə
 - a. sərbəst vəsaitləri cəlb etdikdə
 - b. qiymətli kağızları satın aldıqda
 - √ c) vəsait verdikdə
- 382.** 71. Bank debitor qismində çıxış edir:
- a. əhalinin kreditləşməsi zamanı
 - e. subyektləri kreditləşdirdikdə
 - c. ipoteka kreditləşməsi zamanı
 - b. öz səhmlərini reallaşdırdıqda
 - √ d) vəsaitləri cəlb etdikdə
- 383.** 72.Kommersiya banklarında kredit münasibətlərinin əsas subyektidir
- c. yalnız ticarət və sənaye
 - b. yalnız ev təsərrüfatları
 - d. yalnız kənd təsərrüfatı
 - √ a) bazar təsərrüfatları
 - e. yalnız istehlak malları
- 384.** 73.Kreditləşmə prinsipidir:
- e. idarəçilik
 - d. sərbəstlik
 - √ a) təminatlılıq
 - b. bölüşdürücülük

- c. nəzarətçilik

385. 74.Bank faizinə təsir edir:

- e. kreditin subyektləri
- a. kreditin təminatlılığı
- ✓ d) kreditin müddəti
- c. borc alanların vəziyyəti
- b. bankın vəziyyəti

386. 75. Bankın faiz dərəcəsi asılıdır:

- ✓ b). kreditin məbləğindən
- c. borcalanın maliyyə vəziyyətindən
- a. kreditin təminatından
- e. bankın xarakterindən
- d. kredit münasibətlərinin səviyyəsindən

387. 76.Kreditləşmə obyektləri müəyyənləşdirilir:

- b. Mərkəzi Bank tərəfindən
- d. müştərilər tərəfindən
- c. kommersiya bankları tərəfindən Mərkəzi Bankın razılığı ilə
- e. yuxarı təşkilatlar tərəfindən
- ✓ a) kommersiya bankları tərəfindən sərbəst

388. 77.Kreditləşmə limitidir.

- c. kreditin verilməsi üzrə maksimum məbləğ dövriyyəsi
- ✓ d) müştərinin bankla bağladığı bütün kredit müqavilələri üzrə borcun maksimum məbləği
- e. kreditləşmə həddi
- b. kreditin verilməsi üzrə məbləğ dövriyyəsi
- a. müştərinin bankla bütün kredit müqavilələri üzrə minimum borc

389. 78.Borc limitidir:

- c. kredit verilməsi üzrə maksimum dövriyyə məbləği
- d. bir neçə kredit müqaviləsi üzrə kredit borclarının maksimum məbləği
- e. bir neçə obyekt üzrə məcmu borc
- ✓ a) bir kreditörün kredit müqaviləsi üzrə vahid borcun maksimum həcmi
- b. bütün borcun maksimum məbləği

390. 80.Müştərilərin maliyyə möhkəmliyi müəyyən edilir:

- d. hesablaşma əmsalı əsasında
- ✓ c) maliyyə əmsalı əsasında
- e. kredit əmsalı əsasında
- a. kredit riski əsasında
- b. pul vəsaitlərinin təhlili əsasında

391. 81. Maliyyə əmsalı dedikdə başa düşülür:

- b. təminatlıq əmsalı
- e. yetərlik əmsalı
- ✓ a) likvidlik əmsalı
- d. iqtisadçılıq əmsalı
- c. dayanıqlıq əmsalı

392. 82.Müştərinin maliyyə möhkəmliyi əmsalıdır

- d. iqtisadçılıq əmsalı
- √ b). rentabellik əmsalı
- a. ritmlik əmsalı
- e. səmərəlilik əmsalı
- c. ödəmə qabiliyyətliliyi əmsalı

393. 83.Girov amili hesab edilir:

- √ d) girov qoyan tərəfindən özgəninkiləşdirilə bilər.
- a. dövrüydən çıxarılmış əmlak
- c. kreditorun şəxsiyyəti ilə əlaqədar olan əmlak
- b. yalnız qiymətli kağızlar
- e. ipoteka

394. 84.Girov əmlakı kimi maliyyə aktivlərinə aiddir:

- a. istehsal ehtiyatları
- e. bitməmiş istehsal
- b. əmlak hüququ
- c. hazır məhsul
- √ d) qiymətli kağızlar

395. 85. Girov əmlakı qismində maddi aktivlərə aiddir:

- e. yola salınmış dəyəri ödənilməmiş məhsul
- c. qızıl və qiymətli metallar
- b. qiymətli kağızlar və xarici valyuta
- d. intellektual mülkiyyətə sahiblik hüququ
- √ a) istehsal ehtiyatları, hazır məhsul

396. 86. Borc alanın hüquq qabiliyyəti təsdiqlənir:

- d. maliyyə hesabatı
- c. kredit vermək haqqında müqavilə
- √ a) müəssisənin yaradılması haqqında təsis müqaviləsinin surəti
- e. borcun qaytarılması öhdəliyi
- b. kredit sifarişlərinə baxılması haqqında arayış

397. 87.Kreditləşmənin birinci mərhələsidir:

- e. gəlirlilik səviyyəsinin müəyyən edilməsi
- b. müştərinin kredit qabiliyyətinin müəyyənləşdirilməsi
- a. kredit müqaviləsinin imzalanması
- √ c) kredit sifarişlərinə baxılması
- d. kreditlərin verilməsi

398. 89.Blank kreditinin təminatıdır

- b. qiymətli kağızlar
- e. hazır məhsul
- a. mal-material qiymətliləri
- c. daşınmaz əmlak
- √ d) təminat yoxdur.

399. 90.Daşınmaz əmlaka verilən kredit adlanır

- b. lombard krediti
- a.kommersiya krediti
- e. dövlət krediti
- d. aqrar kredit

✓ c) ipoteka krediti

400. Kreditlər üzrə bank zəmanətçi kimi çıxış edə bilərmi

- Mərkəzi Bankın lisenziyası olduğu halda çıxış edə bilər.
- təminatlı kreditlər üzrə çıxış edə bilər
- ✓ .digər banklar tərəfindən verilən kreditlər üzrə çıxış edə bilər.
- çıxış edə bilməz
- yalnız Mərkəzi Bankın razılığı ilə çıxış edə bilər.

401. 22.Faktoring satıcıya aşağıdakı üstünlüyü verir:

- a. satıcıya güzəştli ssuda almaq imkanı verir.
- e.debitör borclarının azaldılması
- d. malların vaxtından əvvəl satılması
- ✓ c) borc öhdəliklərinin vaxtından əvvəl reallaşması
- b. borc öhdəliklərinin 2Nə li kartotekada saxlanması

402. 32. Bankın qiymətli kağızlar portfelinin tərkibinə daxildir:

- a. pul portfeli
- e. ssuda portfeli
- c) ticarət portfeli
- ✓ b. sənaye portfeli
- d. kredit portfeli

403. 8. Overdraftdır:

- a. birdəfəlik müddətli kredit
- ✓ b) ödəmə krediti
- e. uzun müddətli kredit
- c. bank krediti
- d. tələb edilənədək kredit

404. 9. Kontokorrent hesab:

- c. kredit almaq hüququ verən hesablaşma hesabıdır.
- e. cari sub hesabıdır
- a. cari hesabın bir növüdür
- d. kredit kartoçkası sahibinə açılan hesabdır.
- ✓ b) cari hesab və ssuda hesabının birləşməsidir.

405. 11. Kredit verilməsinin ilkin mərhələsidir:

- e. kredit potensialı
- ✓ b) borc alanın kredit qabiliyyətinin qiymətləndirilməsi
- d. kredit portfelinin idarə olunması
- kredit verilməsinin texnoloji qaydası
- c. kreditin düzgün rəsmiləşdirilməsinə nəzarət

406. 12. Banka girov qoyulmuş əmlakı sığortalamalıdır.

- bank
- girov götürən
- ✓ girov qoyan
- üçüncü şəxs
- sığorta kompaniyaları

407. 13. Borc alanın kredit qabiliyyətinin təhlili nəticələrindən məsələlərin həllində istifadə olunur.

- kreditin məqsədinin müəyyənləşdirilməsi
- kreditin qaytarılmasının müəyyən edilməsi
- kredit müqaviləsi şərtinin pozulmasına görə cəza tətbiqində
- ✓ kreditləşmə şərtinin müəyyən edilməsi
- kreditin ödəndiyinin müəyyən edilməsi

408. 14. Kredit üzrə faiz dərəcəsi asılı deyil:

- ✓ a) bankın ixtisaslaşmasından
- b. banklararası kreditə görə faizlərdən
- d. cəlb olunmuş resursların dəyərindən
- c. Mərkəzi Bankın uçot dərəcəsindən
- e. əmanətlərin dəyərindən

409. 15. Kredit riskinin minimumlaşdırılması üsuludur

- ✓ d.) kreditin qaytarılmasının etibarlı formalarının tətbiq edilməsi
- a. kredit üzrə faiz dərəcələrinin artırılması
- b. kredit xəttindən geniş istifadə
- c. kreditləşmənin ayrı subyektlərdə mərkəzləşdirilməsi
- e. ssuda fondundan istifadə

410. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- a. dövlət qiymətli kağızlarına qoyuluşlar
- ✓ banknot emissiyası
- hesablaşmaların təşkili.
- kassa əməliyyatları
- banklara qısa müddətli ssuda verilməsi

411. 1. Qiymətli kağızlar bazarında bank fəaliyyətidir:

- b. bankın vasitəçilik fəaliyyəti
- d. bankın müşahidəçilik fəaliyyəti
- c. bankın hüquqşünas kimi fəaliyyəti
- bütün kapitalın cəminə nisbətən faizlə
- ✓ a) bankın emitentlər kimi fəaliyyəti

412. 2. Qiymətli kağızlar bazarında bank fəaliyyəti hesab edilir:

- bütün cavblar düzdü
- d. bankın müşahidəçi kimi fəaliyyəti
- b. bankın hüquqşünas kimi fəaliyyəti
- a. bankın vasitəçi kimi fəaliyyəti
- ✓ c) bankın investor kimi fəaliyyəti

413. 3. Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- b. müşahidəçi
- c. təşkilatçı
- ✓ d) iştirakçı
- a. hüquqşünas

414. 4. Qiymətli kağızlar bazarında bank kimi çıxış edir:

- ✓ c) qiymətli kağızlar bazarına xidmət göstərən
- a. hesablaşmaların aparılmasında vasitəçi
- d. qiymətli kağızlar bazarının təşkilatçısı
- b. bazarın məsləhətçi hüquqşünası

415. 5.Emitent kimi bank fəaliyyətidir:

- ✓ a) qiymətli kağızların emissiyası
- c.broker əməliyyatı
- b. qiymətli kağızların alınıb satılması
- d.diler əməliyyatı

416. 6.Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- d. qiymətli kağızların alınıb satılması üzrə sövdələşmə aparmaq
- a. əldə olunmuş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- ✓ b) qiymətli kağızların ilkin yerləşdirilməsi
- c.səhmdar cəmiyyətin idarə edilməsində iştirak

417. 7.Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- d.qiymətli kağızların öz adından alışı və satışını təşkil etmək
- b. əldə edilmiş qiymətli kağızların girovu üzrə kreditlər cəlb etmək
- ✓ a) faiz və dividendlərin ödənilməsi
- c.qiymətli kağızların ödənilməsi zamanı çatası dividend və faizlər

418. 8.Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- a. bank tərəfindən qiymətli kağızlar üzrə mülki- hüquqi sövdələşmə aparmaq
- c.cəmiyyətin ləğvi zamanı çatası əmlakın əldə edilməsi
- ✓ b) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- d.əldə edilmiş qiymətli kağızların girovuna əsasən kreditlərin cəlb edilməsi

419. 9.Qiymətli kağızların emitenti kimi bank fəaliyyəti hesab edilir:

- b.qiymətli kağızlarının alqı satışını öz portfelinə daxil etmək üçün əməliyyatlar
- d. diler əməliyyatı
- ✓ a) səhm sahiblərinin bankın idarəçiliyində iştiraka şərait yaratmaq
- c. cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi

420. 10.Qiymətli kağızların emitenti kimi bank fəaliyyətinə daxildir:

- a. broker fəaliyyəti
- ✓ b) emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- d. bankın öz adından qiymətli kağızların alqı satışını üzrə sövdələşmələr etmək
- c. törəmə maliyyə alətləri ilə əməliyyatlar

421. 11. Bankın qiymətli kağızların emitenti kimi çıxışı ondadır ki, o:

- ✓ b) vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişini aparır
- d. diler kimi çıxış edir
- a. müflisləşmə zamanı kreditor kimi iştirak edir
- c. əldə olunmuş qiymətli kağızların girovuna görə kredit almaq

422. 12.Bankın investor kimi fəaliyyəti hesab edilir:

- d. diler əməliyyatı
- a. öz qiymətli kağızlarının emissiyası əməliyyatları
- c. faizlərin və dividendlərin ödənilməsi
- ✓ b) öz portfelinə qiymətli kağızların alınıb satılması əməliyyatları

423. 13.İnvestor kimi bankın fəaliyyətinə daxildir:

- a.faizlərin və dividendlərin ödənişi
- d. bankın öz adından öz hesabına qiymətli kağızların alınıb satılması üzrə bank sövdələşməsi

- ✓ c) əldə edilmiş qiymətli kağızların girovu üzrə kredit cəlb etmək
- b. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- 424.** 14. Bank emitent kimi çıxış etdikdə
- d. öz qiymətli kağızlarını satın alır.
- ✓ c) öz qiymətli kağızlarını buraxır.
- b. başqalarının qiymətli kağızlarını satır.
 - a. başqalarının qiymətli kağızlarını əldə edir.
- 425.** 15. Bankın investor kimi fəaliyyətidir:
- c. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
 - d. bankın öz adından qiymətli kağızların alqı satqı sövdələşməsinin aparılması
- ✓ a) Qiymətli kağızların ödənilməsinə görə faizlərin, dividendlərin əldə edilməsi
- b. bankın qiymətli kağızlarla mülki- hüquqi sövdələşmə aparması
- 426.** 16. Bankın investor kimi fəaliyyətidir:
- a. Səhm sahiblərinin bankın idarə olunmasında şərait yaratmaq
 - c. emitent bankın fəaliyyəti haqqında məlumat vermək
- ✓ b) emitent- səhmdar cəmiyyətinin idarəçiliyində iştirak
- d. diler fəaliyyəti
- 427.** 17. Bankın investor fəaliyyətinə daxildir:
- b. brokerlik
 - d. dilerlik
 - c. vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənilməsi
- ✓ a) kreditor və ya səhmdar qismində müflisləşmə prosesində iştirak
- 428.** 18. Bankın investor fəaliyyətidir:
- d. vaxtı çatdıqda borc qiymətli kağızlarının ödənişi
 - a. broker fəaliyyəti
- ✓ c) cəmiyyətin ləğvi zamanı çatası əmlak payının alınması
- b. diler fəaliyyəti
- 429.** 19. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyətidir:
- ✓ a) brokerlik
- c. əldə edilmiş qiymətli kağızların girovu müqabilində kreditlər cəlb etmək
 - d. xüsusi qiymətli kağızların emissiyası
 - b. səhm sahiblərinin bankın idarəçiliyində iştirakına şərait yaratmaq
- 430.** 20. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bankın fəaliyyətidir:
- ✓ c) klirinq fəaliyyəti
- d. bankın müflisləşməsi prosesində kreditor və səhmdar qismində iştirak
 - a. faiz və dividendlərin ödənilməsi
 - b. səhm sahiblərinin bankın idarə edilməsində iştirakına şərait yaratmaq
- 431.** 21. Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi bank fəaliyyəti hesab edilir:
- c. xüsusi qiymətli kağızların emissiya əməliyyatı
- ✓ b) depozitar fəaliyyət
- d. əldə olunmuş qiymətli kağızların girovuna görə kredit alınması
 - a. cəmiyyətin ləğvi zamanı çatası əmlak payının əldə edilməsi
- 432.** 22. Bankların qiymətli kağızlar bazarında iştirakı təmin olunur:

- a. Maliyyə Nazirliyinin qərarı ilə
- d səhmdarların ümumi yığıncağının qərarı ilə
- ✓ c) Mərkəzi Bankın lisenziyası ilə
- b. hökumətin qərarı ilə

433. 23.Qiymətli kağızlar bazarına xidmət ilə əlaqədar bankın ənənəvi əməliyyatı hesab edilir:

- a. qiymətli kağızlar bazarına xidmət
- d.qiymətli kağızlar saxlanılması xidməti
- ✓ b) qiymətli kağızların əldə edilməsi və girovuna görə kreditlərin verilməsi
- c.klirinq fəaliyyəti

434. 24.Qiymətli kağızların emissiyasında məqsəd:

- ✓ b) xüsusi kapitalı formalaşdırmaq
- d. bankın fəaliyyəti haqqında məlumat vermək
- a. mənfəət əldə etmək
- c. qiymətli kağızlar bazarında iştirak

435. 25.Səhm buraxmaq yolu ilə banklar:

- c. qiymətli kağızlar bazarında iştirak edirlər
- d. qiymətli kağızlarla əməliyyat aparmaq hüququ əldə edirlər
- ✓ b) nizamnamə kapitalını formalaşdırırlar
- a. bank fəaliyyətinə lisenziya alırlar

436. 26.Banklar səhm buraxmaq hüququna malikdirmi:

- ✓ c) adı və imtiyazlı səhm
- b. yalnız imtiyazlı səhm
- a. yalnız adı səhm
- d. buraxmaq hüququ yoxdur

437. 27.Səhmlər qərarı ilə buraxılır.

- a. bankın idarə heyətinin
- d. Müşahidə Şurasının
- ✓ c) səhmdarların ümumi yığıncağının
- b. direktorlar şurası

438. 29.Səhmlər yolu ilə yerləşdirilir.

- d. yalnız əmlak
- ✓ c) ölkə və xarici ölkə valyutasına satışı
- a. yalnız həmin ölkənin valyutasına satışı
- b. yalnız xarici valyutaya satışı

439. 30.Səhmlərin yerləşdirilmə üsuludur:

- c. onların əmanətə yerləşdirilməsi
- d. onların əmlakda yerləşdirilməsi
- b onların yalnız xarici valyutaya satışı
- ✓ a) Hesablanmış ancaq ödənilməmiş dividendlərin kapitallaşdırılması

440. 38. Milli valyutanın emitentidir.

- b. Milli kommersion bankları
- ✓ a). ölkənin Mərkəzi Bankı
- d.Maliyyə Nazirliyi

- e. Maliyyə Bazarlarına Nəzarət Palatası
- c. Beynəlxalq valyuta-kredit təşkilatı

441. 37. Müxbir hesab adlanır:

- e. cari hesab
- b. kontokorrent hesabı
- ✓ c) Nastro hesabı
- d. xüsusi ssuda hesabı
- a. hesablaşma hesabı

442. 36. Banklar arasındakı müxbir münasibətdir.

- a. yalnız iki kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- ✓ b) iki və ya bir neçə kredit təşkilatı arasındakı müqavilə münasibətidir.
- d. lizinq xidməti üzrə bir neçə bank arasındakı müqavilədir.
- e. trast əməliyyatları ilə əlaqədar münasibətdir
- c. yalnız iki kredit təşkilatı arasında kassa xidməti göstərilməsi üzrə olan müqavilədir.

443. 35. Opsion:

- a. öhdəçilikdir.
- ✓ b) hər hansı dəqiq tarixə valyuta alqı-satqısına hüquqdur.
- d. doğru cavab yoxdur.
- e. kreditləşmədir
- c. mütləq reallaşmadır.

444. 34. Forvard sövdələşməsi dəqiq 10 gün ərzində icra olunmalı olan

- a. valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- ✓ b) gələcəkdə dəqiq bir tarixdə icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- d. 20 iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.
- e. qeyri-müəyyən tarixdə icra olunmalı kontraktıdır
- b. beş iş günü ərzində icra olunmalı olan valyuta vəsaitlərinin alqı-satqı kontraktıdır.

445. 33. Xarici valyutanın alınıb satılmasının müddətli sövdələşməsinin əsas növlərindən biridir.

- a. tomorrow
- ✓ c) forvard
- d. stop
- e. siap
- b. spot

446. 32. Spot sövdələşməsi həyata keçirilir.

- a. xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- ✓ b) xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən iki iş günü ərzində icrası
- d. xarici valyutaların satılıb alınması üzrə öhdəliklərin sövdələşmə gününün səhəri icrasıdır.
- e. sövdələşmənin istənilən vaxt icrası
- c. xarici valyutanın satılıb alınması üzrə öhdəliklərin sövdələşmə günündən sonra beşinci gün ərzində icrası

447. 31. Tomorrow sövdələşməsidir.

- a. valyutaların alqı-satqısı üzrə öhdəliklərin sövdələşmə günündə icrası
- ✓ b) valyutaların alqı-satqısı öhdəliklərinin sövdələşmə günündən sonrakı iş günündə icrası
- d. valyutaların alınıb satılması üzrə öhdəliklərin sövdələşmə günündən beş iş günündən beşinci iş günündə icrası
- e. sövdələşmə sərbəst istənilən müddətdə aparılır
- c. valyutaların alınıb-satılması üzrə öhdəliklərin sövdələşmə günündən ikinci iş günündən sonra icrası

448. 30. Nağd valyuta sövdələşməsinin bir növüdür.

- b. stop
- ✓ a) spot
- e. fyuçers
- d. swap
- c. mondey

449. 29. Nağd valyuta sövdələşməsinin əsas növlərindən biridir:

- a. forvard sövdələşməsi
- ✓ c) tomorrow sövdələşməsi
- d. opsiyon sövdələşməsi
- e. bazar sövdələşmələri
- b. fyuçers sövdələşməsi

450. 28. Tranzit valyuta hesabından pul vəsaiti silinir:

- b. hesablaşma hesabına daxil olmalara görə
- ✓ a). xarici valyutanın satışı üçün
- d. vəsaitlərin bronlaşdırılmasına
- e. valyutada hesablaşmalara görə
- c. inkassasiya məqsədi ilə

451. 27. Müştərinin tranzit valyuta hesabına daxil edilir:

- b. bir rezidentin hesablaşma valyuta hesabından daxil olmalar
- ✓ c). bütün xarici valyuta daxil olmaları
- d. bir rezidentin hesablaşma valyuta hesabından həmən rezidentin digər valyuta hesabına daxil olmalar
- e. etibarlı valyutaların daxil edilməsi
- a. hesabın açıldığı müvəkkil bankdan daxil olmalar

452. 26. Hesablaşma və tranzit hesabların açılmasında məqsəd

- a. mənfəət əldə etmək
- ✓ c). rezidentlərin xeyrinə daxil olan xarici valyutanın eyniləşdirilməsi
- d. sintetik uçotun aparılması
- e. balansda nəzərə almaq
- b. analitik uçotun aparılması

453. 25. Hesablaşma və tranzit hesablar açılır:

- a. milli valyutalara görə
- e. rentabelli təşkilatlara
- c. yalnız bir valyuta növünə görə
- ✓ d). bütün valyuta növlərinə görə
- b. xarici valyutalara görə

454. 24. Rezidentlərin xarici iqtisadi fəaliyyətlə məşğul olması məqsədilə bank onlara açır:

- a. ssuda hesabları
- ✓ d). hesablaşma və tranzit hesabı
- c. tranzit hesabı
- e. cari ssuda hesabı
- b. hesablaşma hesabı

455. 23. Kapitalın hərəkəti ilə əlaqədar valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamlandırılır

- b. ölkəyə və ölkədən kənara qeyri əmtəə xarakterli əməliyyatlar
- ✓ a). rezidentlərin xarici qiymətli kağızlar üzrə öhdəliklərinin icrası ilə
- d. bank kreditlərinin verilməsi və alınması ilə

- e. əməliyyatların sığortalanması ilə
- c.maliyyə kreditlərinin verilməsi və alınması ilə

456. 22.Kapitalın hərəkəti ilə əlaqədar olan valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən nizamladırlar:

- a.maliyyə kreditlərinin alınıb-satılması
- ✓ b).xarici və milli valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmə əməliyyatı ilə
- d.ölkəyə və ölkədən qeyri əmtəə xarakterli hesablaşmalarla
- e. verilmiş kreditlərin təminatlılığı ilə
- c.rezidentlərin qeyri rezidentlərə kommersiya krediti verilməsi ilə əlaqədar onların arasındakı köçürmə və hesablaşma ilə

457. 21.Bankın cari valyuta əməliyyatıdır:

- a.xarici və milli valyutada olan kreditlərin ödənilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- ✓ b).faizlərin, dividendlərin və digər gəlirlərin ölkəyə və ölkədən əmanətə köçürülməsi ilə əlaqədar köçürmələr
- d.rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edilməsi hüquqi üzrə əməliyyatlar
- e. banklararası hesablaşmaların təşkili
- c.rezidentlər tərəfindən xarici qiymətli kağızlara görə öhdəliklərin icrası

458. 20.Cari valyuta əməliyyatı hesab edilir:

- b.milli və xarici valyutada kreditlərin verilməsi ilə əlaqədar hesablaşma və köçürmələr
- ✓ a).malların idxalı və ixracı üzrə hesablaşmaların aparılması üçün ölkədən və ölkəyə xarici valyutanın köçürülməsi
- d.rezidentlərin qeyri-rezidentlərdən daxili qiymətli kağızların əldə edə bilməsi hüquqi ilə əlaqədar əməliyyatlar
- e. xarici valyutaların qəbul edilməsi
- c.bank əməliyyatı müstəsna olmaqla kredit təşkilatlarının əməliyyatları

459. 19.Aşağıdakı valyuta əməliyyatını bank öz mənafeinə naminə həyata keçirir:

- a. sənədli akkreditivlərin emissiyası
- ✓ c).xarici iqtisadi fəaliyyətə görə risklərin sığortalanması
- d.məlumat xidməti göstərmək
- e. kredit xidməti göstərmək
- b.məsləhətləşmə xidməti göstərmək

460. 18.Bankların öz mənafeləri naminə həyata keçirdiyi valyuta əməliyyatıdır:

- b.məlumat xidməti göstərmək
- ✓ a). xarici valyutaların alışı və satışı
- d.beynəlxalq hesablaşmalar aparmaq
- e. investisiya qoymaq
- c.məsləhətləşmə xidməti göstərmək

461. 17.Banklar öz mənafeləri naminə əməliyyat aparır:

- a.beynəlxalq hesablaşmaların həyata keçirilməsi üzrə
- ✓ c).depozitlərin cəlb edilməsi üçün banklar arası əməliyyat
- d.məsləhət xidmətləri
- e. akkreditiv əməliyyatı
- b.xarici valyutada kreditlər verilməsi

462. 16.Bütün müştərilərin mənafeini müdafiə edən valyuta əməliyyatıdır:

- b.daxili bazarda xarici valyutaların alışı və satışı
- ✓ a). sənədli akkreditivlərin emissiyası və beynəlxalq hesablaşmalar çərçivəsində inkasso əməliyyatları
- d.valyuta vəsaitlərinin ölkə daxilində cəlb olunub yerləşdirilməsi
- e. valyuta ilə hesablaşmaq
- c.resursların formalaşması ilə əlaqədar banklar arası əməliyyatlar

463. 15.Müştərinin mənafeini müdafiə edən bank əməliyyatıdır

- a.xarici ticarət fəaliyyəti üzrə risklərin sığortalanması
- ✓ c).rezident və rezident olmayanlara xarici valyutada kredit verilməsi
- d.möhtəkir qiymətlər xarici valyutanın satın alınması
- e. valyuta hesabının açılması
- b.möhtəkirlilik qiyməti ilə xarici valyutaların satılması

464. 14.Müştərinin mənafeinə xidmət edən valyuta əməliyyatıdır:

- a.depozitlərin cəlb edilməsi üzrə banklar arası əməliyyatlar
- ✓ b).məsləhət və informasiya xidmətlərinin göstərilməsi
- d.resursların formalaşması üzrə banklararası əməliyyatlar
- e. xarici valyutanın alınıb satılması
- c.xarici iqtisadi fəaliyyət üzrə risklərin sığortalanması əməliyyatı

465. 13.Müştərilərin mənafeinə naminə həyata keçirilən valyuta əməliyyatıdır

- b.xarici-iqtisadi-fəaliyyət risklərinin heclənməsi
- ✓ a).beynəlxalq hesablaşmaların aparılması
- d.xarici valyutanın alınıb satılması
- e. kursunun müəyyən edilməsi
- c.valyuta vəsaitlərinin cəlb olunub yerləşdirilməsi

466. 12.Müştərinin xeyrinə aparılan valyuta əməliyyatı hesab edilir

- a. xarici valyutanın alınıb satılması
- ✓ c).müşətərilərin idxal-ixrac əməliyyatlarını yerinə yetirmək
- d.kredit resurslarının xarici valyutada yerləşdirilməsi
- e. onun rentabelliyyətinin müəyyən edilməsi
- b.xarici iqtisadi fəaliyyət risklərinin sığortalanması əməliyyatı

467. 11. Beynəlxalq pul bazarında depozit və konversiyon əməliyyatların aparılması bankın hansı əməliyyatıdır.

- a. kredit
- ✓ c).valyuta
- d.vasitəçilik
- e. ssuda
- b.hesablaşma

468. 10.Bankın valyuta əməliyyatı hesab edilir:

- a.beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- ✓ b).valyuta vəsaitlərinin cəlb edilərək ölkə daxilində yerləşdirilməsi
- d. valyuta portfelinin müəyyən edilməsi
- e. düzgün cavab yoxdur
- c.valyuta vəsaitlərinin cəlb edilərək beynəlxalq bazarda yerləşdirilməsi

469. 9.Bankın valyuta əməliyyatıdır:

- a.yalnız beynəlxalq valyuta bazarında xarici valyutanın satın alınması
- ✓ d).xarici valyutanın daxili bazarda satılıb alınması
- c.xarici valyutanın beynəlxalq valyuta bazarında satılıb-alınması
- e. xarici valyuta ilə mal alış və satışı
- b.yalnız daxili bazarda xarici valyutanın satışı

470. 8.Valyuta qiymətliləri ilə bank əməliyyatıdır.

- b.beynəlxalq hesablaşmalar
- ✓ c).mal və xidmətlərin idxalı və ixracı
- d.yalnız mal və xidmətlərin icrası ilə əlaqədar

- e. bazarın təşkili
- a. bütün pul hesablaşmaları

471. 7.Valyuta qiymətliləri ilə bank əməliyyatına daxildir:

- b.xarici dövlətlərlə iqtisadi mnasibətlər
- ✓ a). müştərilərə xarici valyutada hesabların açılması və əməliyyatlar
- d.bank menecmenti
- e. valyuta məzənnəsi
- c.sahələrin kreditləşdirilməsi

472. 6.Funksional baxımdan valyuta bazarıdır:

- a. qiymətli kağızların satışı ilə məşğul olan bank
- ✓ b). beynəlxalq hesablaşmaların müntəzəmliyini təmin edən mexanizm
- d.xəzinədarlıq
- e. lombardlar
- c.Mərkəzi Banklar

473. 5.Funksional baxımdan valyuta bazarı:

- a. qiymətli kağızların alınıb-satılma bazarıdır
- ✓ b).valyuta kursunun formalaşmasını təmin edən mexanizmdir
- d.kredit təşkilatlarının məcmusudur
- e. aktiv pul bazarıdır
- c.auksiondur

474. 4.Valyuta bazarının əsas iştirakçısı kimi çıxış edir

- a. bank olmayan kredit təşkilatları
- ✓ b).Mərkəzi Bankları
- d.yalnız kommersion bankları
- e. xəzinədarlıq
- c.Maliyyə nazirliyi

475. 3.Valyuta bazarının iştirakçısı hesab edilir:

- bütün maliyyə institutları
- ✓ kredit təşkilatı hesab edilən maliyyə institutları
- xəzinədarlıq
- lombardlar
- qeyri-bank kredit təşkilatları

476. Valyuta bazarının iştirakçısıdır

- xəzinədarlıq
- ✓ bu əməliyyatı aparmağa lisenziyası olan kommersion bankları
- bütün kredit təşkilatlar
- ərazi idarələri
- lisenziyası olan lombardlar

477. Valyuta bazarıdır:

- yalnız kommersion bankları
- ✓ Valyuta əməliyyatını həyata keçirən müxtəlif subyektlər
- bank olmayan kredit təşkilatları
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank

478. Mərkəzi Bank ona məxsus əmlakın:

- müvəqqəti təsisçisidir
- daimi icarədarıdır.
- müvəqqəti sahibidir
- ödəyicisidir
- ✓ əzəli sahibidir.

479. Mərkəzi Bankın məqsədidir:

- valyuta nəzarəti
- hökuməti kreditləşdirmək
- bankların və hesablaşmaların sabitliyini təmin etmək
- ✓ banklar arası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili
- kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi

480. Mərkəzi Bankın funksiyası deyildir:

- emissiyasa mərkəzi olmaq
- hökumət bankı olması
- pul kredit nizamladılması
- valyuta mərkəzi olması
- ✓ təşkilatların kreditləşdirilməsi

481. Mərkəzi bankın iqtisadiyyatdakı rolu müəyyən edilir:

- dövlət büdcəsinin tənzimlənməsi ilə
- bankların səmərəli fəaliyyəti ilə
- vergi xidmətinin təşkili ilə
- ✓ manatın möhkəmliyinin təmin edilməsi ilə
- sığorta işinin təşkili ilə

482. Ölkənin baş bankı qismində Mərkəzi Bankın marağındadır:

- hesablaşma sisteminin mərkəzləşdirilməsi
- kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi
- milli pul vahidinin və onun kursunun xarici valyutalara nisbətdə aşağı düşməsi
- kredit təşkilatlarının sayının ixtisar edilməsi
- ✓ pul tədavülünün idarə olunması

483. Mərkəzi Bankın əsas məqsədidir:

- hesablaşma sisteminin sabitliyini təmin etmək
- kredit təşkilatlarına nəzarət etmək
- manatın möhkəmliyini təmin etmək
- mənfəət əldə etmək
- ✓ qiymətlərin sabitliyini təmin etmək

484. Mərkəzi Bankın əmlakı:

- xəzinə varlığıdır.
- banklarındır
- səhmdarlarındır
- kommersiyalıdır.
- ✓ dövlətidir.

485. Bir qayda olaraq Mərkəzi Bankın müştəriləridirlər:

- iqtisadiyyatın müxtəlif sahələrinin təşkilatları
- kommersiya təşkilatları
- bütün hüquqi şəxslər

- √ yalnız kredit təşkilatları
- fiziki şəxslər

486. Mərkəzi Bankın illik maliyyə hesabatına daxil edilir:

- hesablaşma palatasının rəyi
- iqtisadiyyata kredit qoyuluşu
- respublika iqtisadiyyatının təhlili
- √ gəlir və xərclər haqqında hesabat
- vahid dövlət pul kredit siyasətinin yerinə yetirilmə təhlili

487. Mərkəzi Bankın balansının aktiv maddəsidir:

- özünün buraxdığı istiqraz vərəqələri
- komission gəlirləri
- kredit təşkilatının ehtiyat hesablarındakı ehtiyat
- Mərkəzi Bankın hesablaşma və ödəniş sistemindəki vəsait
- √ qızıl valyuta ehtiyatı

488. Mərkəzi Bank öz xərclərini həyata keçirir:

- kommersiya fəaliyyətindən gələn gəlir hesabına
- cəlb olunmuş və depozitlər hesabına
- √ öz gəlirləri hesabına
- kommersiya banklarının müxbir hesabında olan vəsait hesabına
- büdcə vəsaiti hesabına

489. Mərkəzi Bank hesabat verir:

- Milli Məclisə
- Maliyyə Nazirliyinə
- √ Respublika Prezidentinə
- Azərbaycan hökumətinə
- Maliyyə Bazarlarına Nəzarət Palatasına

490. Mərkəzi Bankın nizamnamə kapitalının səviyyəsidir.

- 8 mlrd. manat
- 10 mln. dollar
- 5 mld. manat
- 25 mln. dollar
- √ 50 mln. Manat

491. Mərkəzi Bankın balansının passiv maddəsidir:

- qiymətli kağızlar
- ehtiyatda olan nağd pullar
- qeyri-rezidentlərdə yerləşdirilən xarici valyutada vəsait
- qiymətli metallar.
- √ tədavüldə olan nağd pullar.

492. Mərkəzi Bankın “uçot dərəcəsi”.....deməkdir

- qiymətli kağızların girovu zamanı diskont dərəcəsi
- problemlı kreditlərə görə faiz dərəcəsi
- kommersiya banklarının ssuda faizinin məhdudlaşdırılması
- √ kommersiya banklarına verilən kreditə görə faiz dərəcəsi
- kommersiya banklarının veksellərinin satın alınması zamanı diskont dərəcəsi

493. Məcburi ehtiyatların səviyyəsi müəyyən edilir:

- bankın müxtəlif öhdəliklərinin səviyyəsindən asılı olaraq
- bank fəaliyyətinin keyfiyyətindən
- bankın fəaliyyəti növündən asılı olaraq
- √ bankın cəlb etdiyi depozit və əmanətlərin səviyyəsindən asılı olaraq
- bank resurslarının cəlb olunma müddətindən

494. Son kreditör mərhələsi qismində Mərkəzi Bank:

- vətəndaşlara istehlak kreditləri verir
- ödəmə qabiliyyətinin qısa müddətli pozulması və likvidlik çatışmazlığı hallarında banklara Maliyyə Bazarlarına Nəzarət Palatasının xahişi ilə kredit verə bilər
- maliyyə çətinliyi çəkən milli müəssisələr kreditləşdirir
- mürəkkəb vəziyyətlərdə hökumətə kreditlər verir
- √ banklararası bazarda vəsait cəlb edə bilməyən kommersiya banklarına kredit verir

495. Mərkəzi Bankın funksiyası deyildir:

- bank risklərinin qarşısını almaq
- pul kütləsinə nəzarət
- kreditləşmənin sonuncu mərhələsi
- əhalidən əmanətlərin qəbulu
- √ iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi

496. Mərkəzi Bankın əsas resurs mənbəyidir:

- √ banknot emissiyası
- sərbəst vəsaitlər
- cəlb etdiyi depozitlər
- faiz gəlirləri
- banknot ekspansiyası

497. Mərkəzi Bankın əsas müştəriləri kimlərdir?

- dövlət əhəmiyyətli iri sənaye müəssisələri
- kooperativ təşkilatlar
- kənd təsərrüfatı sahələri
- √ kommersiya bankları
- bank olmayan kredit təşkilatları

498. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi nədir

- a. Mərkəzi Bankın kreditləşmə əməliyyatıdır.
- Mərkəzi Bankın nəzarət alətidir.
- Mərkəzi Bankın əsas məqsədidir
- Mərkəzi Bankın təşkilati funksiyasıdır.
- √ Mərkəzi Bankın pul siyasəti alətidir.

499. Mərkəzi Bankın pul siyasəti alətidir:

- a. hesablaşmalara nəzarət
- əmanət cəlb etmək
- xüsusi kapitala nəzarət.
- √ açıq bazarda əməliyyatların aparılması
- a. kreditləşmə limitinin müəyyən edilməsi

500. Mərkəzi Bankın passiv əməliyyatıdır:

- a. xarici valyuta ilə əməliyyatlar
- a. uçot-ssuda əməliyyatları

- √ kommersiya banklarından qəbvl edilən qoyuluşlar
- kassa əməliyyatları
- kredit hesablaşma əməliyyatları